

NİZAMI CƏFƏROV




Samad-Mənsurun  
poeziyası

Azərbaycanda Atatürk Mərkəzi

Nizami Cəfərov

SƏMƏD MƏNSURUN  
POEZİYASI



"Elm və təhsil"

Bakı -2017

## Səməd Mənsurun qayıdışı

*Elmi redaktor:* Kərim Tahirov,  
*professor*

*Redaktor:* Dəyanət Osmanlı

*Nizami Cəfərov. Səməd Mənsurun poeziyası.*  
“Elm və təhsil”, Bakı, 2017, 80 səh.

ISBN 978-9952-8176-3-8

© «Elm və təhsil», 2017

Görkəmlı ədəbiyyatşunas alim, tənqidçi Nizami Cəfərov uzun illər unudulmuş və az qala unutdurulmuş şairimiz Səməd Mənsur haqqında dəyərli kitab yazıb.

Bəzən deyirlər: «filan klassikimizi yetərinçə təbliğ edə bilməmişik». Bu fikir mənə mübahisəli görünür. Hər bir yazıçının, şairin ən böyük və ən əsas təbliğat mənbəyi onun öz əsərləridir, əgər öz yaradıcılığıyla maraq oyatmayıbsa, yüz tərifli yazıyla onu məşhurlaşdırmaq mümkün deyil. Bu, şübhəsiz belədir, amma onu da umutmamalıq ki, hər bir sənətkarın onun özünə layiq şəkildə tədqiq olunması, yaradıcılığını dövrün kontekstində, sələfləri və xələfləriylə müqayisədə araşdırılması, müəllifin ədəbiyyat tarixində yerinin müəyyənləşdirilməsi də çox önəmli məsələdir.

Nizami Cəfərovun Səməd Mənsur ırsinə belə toplu baxışı, şairin zəngin poeziyanı müxtəlif dövrlər, üslublar üzrə təsnif etməsi, haqqında daha əvvəl yazınlara nəzər salıb dəyərləndirməsi, yaradıcılığını sələfləri və çağdaşlaşılıyla müqayisəli şəkildə tədqiq etməsi Səməd Mənsurun ədəbiyyat tariximizə sanballı şəkildə qayıdışı kimi qiymətləndirilə bilər.

Səməd Mənsurun adına ilk olaraq rast gəldiyim mətnlərdən biri atamın «Rənglər» silsiləsiydi. Bu başı bələli silsiləni tamamlayan son şeir «Əl vurmayan, rənglənib» adlanırdı və ən çox da tənələrə, rişxəndlərə məruz qalan elə bu

şerinin misraları idi. Doğrudan da, necə yəni «Qara qatıq, ağ qurum, yeməli qum?» Tənqidçilər Rəsul Rzani öyrədirdilər ki, qatıq ağ, qurum qaradır və qumu yemək olmaz. Bir şeyi nəzərə almurdular – şerinin adını. 1960-cı ildə yazılmış «Əl vurmayıñ, rənglənib» sözləri məhz tərs yozumlara, saxta dəyərlərə, yalan anlayışlara işarə vururdu və məhz bu yönən Səməd Mənsurun məşhur «Həpsi rəngdir» şeiriyle çağdaş dildə və çağdaş üslubda səsləşirdi. Bu şirə Səməd Mənsurun adının düşməsi də təsadüfi deyildi.

*Fil görünən birələr,  
Səməd Mənsur haqqında xatirələr  
Doğruya bənzəyən yalanlar.*

Sonralar Səməd Mənsurun 1926-cı ildə nəşr olunmuş həmin şeirini tapıb oxudum, daha sonralar isə məşhur teatr rejissorümüz Tofiq Kazimovun şairin oğlu olduğunu bildim. Tofiq müəllim «Şəhərin yay günləri» pyesimi tamaşa yoxanda onunla daha six-six ünsiyyətdə olurduq, bəzən tamaşanın bəstəkarı Emin Sabitoğluna və mənə atasının çap olunmamış şeirlərini oxuyurdu. Bir dəfə Tofiq müəllimə ərkək: «bütün dünya teatrları Brextin əsərlərini tamaşa yoxur, -dedim. -Siz niyə onun dramaturgiyasına müraciət etmirsiniz?» Cavab verdi ki, «zəhləm Brextdən gedir, sital (məhz bu sözü işlətdi) kommunistdir. Heç dəxli var, sən Allah, camaati evindən eşiyindən at, var-yoxunu əlindən al ki, hamı bərabər olmalıdır»....

Onun bir qədər qabardaraq dediyi bu fikirdə, həqiqətən də, kommunist idealogiyasının mayasından gələn əqidəyə etiraz vardi və sonralar başa düşdürüb ki, bu müna-

sibətin kökü atasının o çap olunmamış satirasından gəlir hardasa...

Bir dəfə mənim xahişimlə atasının çap olunmamış şeirlərini mənə və Eminə verdi. Əlbəttə, o vaxt bunları nəşr etmək mümkün deyildi, şeirlər məndə qaldı və necə deyərlər, «saxla samanı, gələr zamanı». Dövr, quruluş dəyişdi və Səməd Mənsurun ümumiyyətlə ilk kitabı olan «Həpsi rəngdir» adlı toplusunu tərtib edib həmin şeirləri də ora saldım. Kitabı nəşr edən hörmətli jurnalistimiz rəhmətlik Hacı Hacıyevi də minnətdarlıq hissiylə yad etmeliyəm.

Kitabının bir fəslini «Sabirdən sonrakı Sabir» adlandıran Nizami Cəfərov bu təbirində tamamilə haqlıdır. Səməd Mənsur, əlbəttə, öz istedadı çərçivəsində, sovet dövründə Sabir satirasının ilk görkəmli nümayəndəsi sayila bilər. Amal Sabir amalı idi, dövr o dövr deyildi. Nizaminin bir qənaəti də çox dəqiqdır: «Sovet ədəbiyyatşunaslığı «tənqidli realizmi» qəbul etmişdi, ancaq o şərt ilə ki, bu tənqid (və onun realizmi) sovetləşmədən əvvəlki illərlə yekunlaşmalı, bir-iki gün də bu tərifə keçməməli idi»

Düzdür, sovet dövrünün ədəbiyyatında tənqidli realizm «sosialist realizmi», başqa sözlə, «tərifli realizm»la əvəz edilmişdi. Səməd Mənsur poeziyası isə, təbii ki, bu metoda uyğun gəlmirdi. «İmkan düşən kimi Cavidin, Cavadın özlərini, sonra sözlərini həbs etdilər. Mənsurun isə otululara qalmadığından sözü məhbəsə atıldı». Bu da düzdü...

«İki aşığın deyişməsi»ndə Qoca aşığın sorularına qarşıdurənə belə cavab verir:

*O kəndlidir, qan ağlayır qəmindən,  
İspalkomdur, heç düşməyir dəmindən.*

Başqa bir sorunun cavabı:

*İnqilabdır, qazan kimi qaynayır,  
Dövlətlidir, dil-dodağın çeynəyir.  
Narkomlardır, heç bilməyir neyləyir,  
Söz soran aşağı Allah yar olsun.*

*O fəhlədir, aran bilməz, qış bilməz,  
Dövlətlidir, pul qazanar, iş bilməz.  
O, kəndlidir, aylarla bişmiş bilməz,  
Söz soran aşağı Allah yar olsun.*

Və nəhayət:

*O, ÇEKAdı, surətləri soldurur,  
O, rüşvətdir, cibisdanı doldurur,  
Təriflərdir toyuqları güldürür  
Söz soran aşağı Allah yar olsun.*

37-ci ilə qalsayıdı, ən azı elə bu şeirə görə (axtarış zamanı evindən çıxa bilərdi) ÇK şairi «soldurardı».

Aqibətini bilirdi Səməd Mənsur, amma onu da bilirdi ki:

«Bu, tarixi heç təyin edilməyən əsgər dünyada milyard-milyard insanlar gəlib yaşamış və ölmüşlər, bunların içində milyon-milyon canılər, xainlər, qatillər, oğrular yaşımlarıdır, eyni zamanda milyonlar ilə də mələk xislətlə, pak vicdanlı inasanlar da bulunmuşlardır. İndi baxsanız, dünyada nam-nişan qalmışsa, həpsi vicdanlı taqının içindən çıxan ərbəbi-hünərdən qalmışdır. Milyonlarla yaşamış alçaqlardan isə heç bir nişan aləmdə qalmamışdır» («Övladlarına vəsiyyətim»dən).

Bu sözlərdən sonra əlavə etdiyi kövrək cümlelər isə riqqləndiricidir:

«Bu zəmanə alçaqlıq zamanı, ayaqöpənlər, vicdansızlar meydanıdır. Bu zəmanədə hər kəs vicdanını satmaqla yaşayır. Vicdanlar alqı-satqı malı olmuşdur. Üzlərdən həyalar mədum olmuşlar, insaf və mürüvvətdən əsər qalmamışdır. Lakin mən, atanız, vicdanımı hifz etdim. Ac da qaldım, təməllüq etmədim. Kimsənin qabağında kiçilmədim».

Bu sözləri ilk dəfə Nizami Cəfərovun kitabında oxuyarkən gözlərim qarşısında bir çox işıqlı insanların surətləri canlandı. Öz mənfəətiyçün bir quruş para qazanmadan qapı-qapı varlıların ayağına gedib «Əkinçi»ni çıxarmaq üçün vəsait istəyən Həsən bəy Zərdabi, ailəsini sabun bisirməklə dolandıran Sabir, əlyazmalarını sobaya atıb oğlanlarının otağını isitməyə çalışın Mirzə Cəlil və Səməd Mənsurun özü:

*Nə cibimdə para, nə evdə çörək var, ey həkim,  
Nəbzimi bihudə sixma, çəkmə azar, ey həkim.  
Ət yemək pəhrizini əmr etmə ki, bazarda  
Nə qədər axtarsa ət, tapmaz xiridar, ey həkim.  
Qəlbini sixma deyirsən, ac qalibdir küləfətim,  
Olmuşam mən onların fikriylə bimar, ey həkim...*

Rədifiylə Fizuli qəzəliylə bağlı bu şeiri Nizami Cəfərov belə qiymətləndirir ki, bu «bir tərəfdən Fizuli sənətinə ehtiramırsa, digər tərəfdən artıq Sabir satira məktəbinə mənsubdur».

Amma şeir müraciətiyle (ey həkim!) Fizulini xatırlatsa da, mövzusu etibariylə Molla Pənah Vaqifi yada salır.

*Bayram oldu, heç bilmirəm neyləyim,  
Bişim evdə dolu çuval da yoxdur.  
Düyüylə yağ hamı çoxdan tükənmiş,  
Ət heç ələ düşməz, motal da yoxdur.*

Əgər Nizami «Həpsi rəngdir» şeirinin M.P. Vaqifin «Görmədim» müxəmməsiylə müqayisəsinə ümumi fəlsəfi müstəvidə aparırsa, iki şairin bu kasibçılıqdan şikayət misraları bir-biriylə məişət məhrumiyyətləri cəhətdən bağlanır.

Ümumiyyətlə, Səməd Mənsur poeziyasında ən böyük ustası saydığı Fizulidən üzü bəri Molla Pənah Vaqif və aşiq şeirindən keçərək Sabir satirasına gələn bir yolu izləyə bilirik. Doğrudur, Sabirin yalnız satirasından yox, «Ol qədər kövr et mənə, ah etmək imkan olmasın» qəzəlinin ruhunu Mənsurun məşhur «Naz et» şeirində də duyuruq.

Ədəbiyyat tariximizə ümumi baxış atan alım qeyd edir ki, «ümumiyyətlə, dil, özünün bütün plastik imkanları ilə Şərq poeziyasının əsas qəhrəmanıdır. Xüsusilə türk dili... Çünkü türk dilinin sərəncamında Şərqi üç dilinin (və təfəkkürünün) imkanları var: türkçənin, farscanın və ərəbcənin».

Bu fikrə bir əlavə etmək istərdim. Üç dildə yazan Nəsiminin, Fizulinin şeirlərindəki fars izafətləri, ərəb kəlmələri təbiidir, çünkü öz dilimizdə yaranan yazılı şeirimiz (şifahi ədəbiyyat və Yunis İmrə xaric) bu iki dilin təsirindən və cazibəsindən yavaş-yavaş, addım-addım xilas olundu. İlkinci cəhət isə o idi ki, dövrün yazıları üç dili mükəm-

məl bilən oxucuya hesablanırdı. XIX və özəlliklə XX əsr-də fars və ərəb dillərini bilənlər barmaqla zaman Hadinin dili kimi Səməd Mənsurun da müəyyən əsərləri oxucu üçün anlaşılmaz qalır. Tatalım

*«Bir güşədə gör məcmeyi-mərdani-həqiqət.  
Üşşaqı-fəlakətzədə, üftadəyi zillət,  
Vaqif hamı öz fəlsəfəyi-məni və surət,  
Səy et verələr bari-hüzura sənə rüsxət»*

– kimi misralardan müasir oxucu nə anlaya bilər? Amma satiralarını Səməd Mənsur hər kəsə anlaşıqlı təmiz Azəri türkcəsində yazırırdı və acı gülüş hədəfi üç müxtəlif dönmə, üç siyasi rejim idi: Çar imperiyası – müstəmləkəlik dövrü, 1918-1920-ci illərdə müstəqil Cümhuriyyətimiz və Şura dövrü. Səməd Mənsur da, Sabir kimi, Səhhət, Hadi kimi, Cavid, Şaiq, Müznib, Cavad kimi milli ruhlu şair idi, amma o da qəribədir ki, tərkidünyalıq, küskünlük, bədbinlik dalğasında köklənmiş «Həpsi rəngdir» şeirini məhz 1919-cu ildə – mili müstəqilliyimizə qovuşduğumuz dövrdə yazıb.

Cox vaxt rejimin daşıyıcıları başa düşmək istəmir-lər ki, əsl sənətkar həmişə NARAZIDIR. Lap ürəyincə olan quruluşda yaşasa belə, arzuladığı ictimai amallar həyata keçə belə ümumi, metafizik «anlamaq dərdi» hər həqiqi sənətkarın əbədi həmdəmidir, çünkü dünya axır əlbət ölüm-itim dünyasıdır, ayrılıq və kədər dünyasıdır, fanidir, gəlimli gedimlidir. Bir də ki:

*Müstəbidlik bəşərin mayeyi-zatində imiş...*

Odur ki, bütün dirlərin cənnət xülyaları kimi Kommunizmin bərabərlik və xoşbəxtlik vədləri də boş və puçdur. Bu fikri Səməd Mənsür minillik poeziyamızın, bəlkə də, ən ümidişiz beysiylə ifadə edib:

*Derlər: «Ərzi-bəşər axır olacaqdır cənnət,  
Böylə bir zənni –xəta sizdə də var, bizdə də var».*

Bəs beləysə çıxış yolu nədədir? Bəlkə:

*Bir zaman vardi ki, mən həmfikir idim zöhhad ilə,  
Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,  
Dedim, əyyaş olmalı, ta gün keçə mötad il.,  
Cümlə eyşü nuşı gördüm müxtəlif fəryad ilə,  
Anladım ki zövqü təqva, eyşü işrat rəngdir.*

...Və ona görə də...

*İndi ki mümkün deyil aləmdə olmaq kamiyab  
Ey gözün qurbani, saqi, ver genə sağər şərab...*

Bəlkə elə sovet dövründə arabir Leninə, Stalinə, partiyaya misralar həsr etsə də yaradıcılığıyla, həyat təriyilə bir rind ömrü yaşamış Əli Ağa Vahidçün də bu bir xilas yolu olmuşdur.

Bir insan kimi Səməd Mənsurun bir üstün cəhəti də tək sələflərinə yox, çağdaş həmkarlarına da hörmətlə, sevgiyə yanaşmasıdır, Həsən bəy Zərdabinin hünərindən, Nəcəf bəy Vəzirovun fəaliyyətinin səmərəsindən, M.C.Məmmədquluzadənin «Molla Nəsrəddin»indən qururla yanan

Səməd Mənsur ilk operamızın müəllifi Üzeyir bəyin xidmətlərini də «min təşəkkürlə» qeyd edir. «Bacıoğluñun da-yiya ərizəsi» və «Dayının bacıoğluñu cavabı» şeirləri də dolayısıyla Nərimanovun qarşılaşdığı problemlərə satirik üslubda sataşsa da, Nərimanın özünü, şəxsiyyətini yüksək dəyərləndirən şeir də yazıb.

Vaxtilə Abbas Səhhət dostu Sabirin ölümündən sonra onun əsərlərini «Hophopnamə»də topladığı kimi, Əliabbas Müzniñ də Səməd Mənsurun hələ sağlığında şeirlərini toplamışdı və bu da ədəbiyyat adamları arasında nadir olan təmənnasızlığın örnek olacaq faktlarındandır. Yəqin özü də məhz belə təbiətli şəxs olduğu üçün Səməd Mənsurun yazıçılar arasında nifaqı damğalayan şeiri iibrətamızdır.

*Söyüşün, ey nəciblər, söyüşün,  
Fəxri-millət ədiblər, söyüşün.  
Söyüşün, kəşf ola nəcabətiniz,  
Söyüşün, artıq ola hörmətiniz.  
Çünki yoxdur bir özgə sənətiniz,  
Həcv satmaq olub ticarətiniz.  
Pul qazanmaq olarsa niyyətini,z  
Gərək hökman ola rəqabətiniz.  
Yazilar aləmin bazar eyləyin,  
Ərsəni bir-birinə dar eyləyin.  
Bir birin səhnədən kənar eyləyin,  
Nə xəcalat çəkin, nə ar eyləyin.  
Söyüşün, ey nəciblər, söyüşün,  
Fəxri-millət ədiblər, söyüşün!*

Çox müasir səslənir, deyilmi?

Bütün bədbin ovqatlarına baxmayaraq Səməd Mənsur gələcəyə inamını da itirmirdi və bu inam, bu ümidi «Oğlum Əhməd Tofiqə nəsihətim» şeirində parlaq ifadə olunub (Əhməd Tofiq -T.Kazimovun tam adıdır):

*Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman,  
Hüquqa malik olar millət, gülür vətənim.  
Hüquq-hüquq nə gözəl şey! Yetişməz isə əlim,  
Mən ölmüş olsam, unutma hüquqa həsrətimi.  
Qızıl qüyuddə mənən çəkən əziyyətimi.  
O gün məzarıma qos! Sanma bir ovuc xakəm,  
O gün vürüdünnü gözlər o xaki-qəmnakım.  
Qoşub məzarıma ver, Əhmədim, bəşarətini,  
Duyar qübarım inan giryeyi-səadətimi.*

Neçə il bundan qabaq şairə Anaxanım Əlibəylini dəfn edərkən onun qazılmış qəbrinin yanında başqa baxımsız məzarı gördüm. Sinə daşında «Səməd Mənsur Kazimzadə» yazılmışdı.

Bu gün ədəbiyyat tariximizə şərəflə qayıdan Səməd Mənsurun bir gün qəbri də səliqəyə salınar, inşallah...

Nizami Cəfərovun vaxtında yazılmış önəmli kitabıyla bağlı həm bu tədqiqat haqqında, həm də Səməd Mənsur haqqında düşüncələrimi oxucularla bölüşmək istədim.

**ANAR**  
**18 fevral 2017**

## Ön söz

Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyası tarixinde sözünə ən çox (və ən uzun müddət) yasaq qoyulan bir söz ustası varsa, o da Səməd Mənsur olmuşdur.

Cünki neyçün?..

Əvvəla, Söz demişdi... Qorxmadan, çəkinmədən... Ürəkdən, vicdanla... İkincisi isə, onun dediyi söz dərhal (və bütün enerjisi ilə) cəmiyyətə, milli şüura təsir edərək canlı ovqat, mübariz əhvali-ruhiyyə yaratmışdı...

XX əsrin əvvəlləri Azərbaycan xalqının həyatına (və tarixinə!) həm iqtisadi, həm ictimai-siyasi, həm də mədəni intibah dövrü olaraq daxil oldu ki, bu dövr biri digərilə bilavasitə bağlı iki mühüm əlamətlə cəsiyyələnir: onlardan birincisi, milli özünüdərk (və özünütəsdiq) hərəkatının güclənib kütləvi miqyas alması, ikincisi isə, güclü milli şəxsiyyətlərin əvvəlki dövrlərlə müqayisə olunmayacaq miqyasda meydana çıxaraq mənsub olduqları xalqın iradəsini, maraqlarını öz fəaliyyətlərdə (mübarizələrində!) bilavasitə ifadə etmələri idi ki, bir tərəfdən, tarix yaradır, digər tərəfdən, yaratdıqları (və yaşadıqları) tarixi yazırıqlar... Həmin şəxsiyyətlərin fəaliyyətləri (mübarizələri!) heç bir sərhəd, məhdudiyyət tanımırı, ilin, ayın, hətta günün tələbləri nədən ibarət idisə, o işdən yapışır, ideallarının arxasında günbegün, saatbasaat gedidilər... Cünki onlar idealçı (idealist yox!) idilər. Və Səməd Hacı Əhməd oğlu Kazimov (1879-1927) da dövrünün belə şəxsiyyətlərindən idi.

Onlar o qədər də sadəlövh deyildilər; həm Şərqiñ, həm də Qərbiñ mədəni dəyərlərini mənimsəmiş, bəşər tarixinin fəlsəfəsinə dövrün inqilabi polemikaları prosesində az-çox aşına olmuşdular, dünyadan gedəndən sonra da böyük əməllərinə, insanlığa təmənnasız xidmətlərinə görə əbədi yaşayacaqlarına inanırdılar...

*Hələlik bir soyuq evdə yataram ac-yalavac,  
Bilirəm, qəmlərimə etməyəcək kimsə əlac,  
Ruhı-ülvimi qoy etsin hələlik qəm tarac,  
Ölərəm, sonra adım söylənər, inşallah!  
Torpaq içrə olaram bəxtəvər, inşallah!*

Bu misraların müəllifi ömrünün sonlarında «Övladlarına vəsiyyətlərim»də yazmışdı:

«Çox cavan ikən, on beş-on altı yaşlarımdan kəndi zəhmətlərim sayəsində yaşamağa başladım. Savadsız, məlumatsız meydana atıldım. Təbii zəkavətə malik olduğumdan hər şeyi tədqiq etmək, hər şeyi anlamaq təbii xasiyyətim oldu... Daima yazılar ilə, kitablar ilə uğraşardım. Bir məsələ barəsində bu mütəfəkkirin fikri və nəzəriyyəsini digər bir mütəfəkkirin fikri və nəzəriyyəsi ilə müqayisə etmək vasitəsilə get-gedə özüm də bir müəyyən fikir və nəzəriyyə sahibi oldum».

...Səməd Mənsurun yaradıcılığı çoxşaxəli olsa da, o, Azərbaycan ədəbiyyatının tarixində, ilk növbədə, şair kimi məşhurdur. Sənətkarlıqla qələmə alınmış müxtəlif mövzulu şeirləri həm yaşıdıği dövrün nüfuzlu mətbuat orqanlarında («İqbal» və «Bəsirət» qəzetləri, «Tuti», «Şeypur» və «Molla Nəsrəddin» jurnalları...) təxminən

iyirmi il ərzində ardıcıl çap edilmiş, həm də ədəbi mühitdə – ziyanlılar arasında şifahi olaraq geniş yayılmışdı.

Maraqlıdır ki, kifayət qədər imkanlı ailədə dünyaya gələn, özünün də müəyyən imkanları (hətta bir müddət «Turan» adlı xüsusi mətbəəsi) olan Səməd Mənsurun sağlığında heç bir kitabı nəşr edilməmişdir.

Şairin şeirlərini 1926-cı ildə Əlabbas Müznib toplayıb çapa hazırlasa da, bu təşəbbüs, əlbəttə, siyasi-ideoloji maneələr ucbatından nəticəsiz qalmış, Səməd Mənsurun poeziyası barədəki təsəvvürlər on illərlə yalnız yaddaşdan yaddaşa keçən bir neçə məşhur şeir əsasında formallaşmışdı ki, onlardan Azərbaycan poeziyası tarixinin «qızıl fond»una düşən «Həpsi rəngdir», «Mənə naz et» və «Sizdə də var, bizdə də var»ı ayrıca qeyd etmək lazımdır.

20-ci, 30-cu illərdə repressiyaya məruz qalmış ədəbiyyat 50-ci illərin ortalarından sonra tədricən işıq üzü görməyə, araşdırılmağa və layiq olduğu qiymətini almağa başlayır. Ancaq Səməd Məsər yenə də «diqqətdən kənardə» qalır. Tədqiqatçı Əliheydər Hüseynovun 70-ci illərdə topladığı şeirlər də nədənsə çap olunmur.

1980-ci illərdə çıxan «Deyilən söz yadigarı» (tərtib edəni: Cəfər Rəmzi İsmayıllızadə), «Molla Nəsrəddinçi şairlər» (tərtib edənlər: Abbas Zamanov, Kamran Əliyev) və «Azərbaycan qəzəlləri» (tərtib edəni: Məmməd Nuri) antologiyalarına şairin yaradıcılığından da bir sıra nümunələr daxil edilir ki, bunlardan da bir neçə il sonra – 1993-cü ildə xalq yəziçisi Anar, Səməd Mənsurun «Həpsi rəngdir» adlı ilk kitabını nəşr etdirir.

Əlabbas Müznibin toplayıb tərtib etdiyi əlyazması isə yalnız 2003-cü ildə işıq üzü görmüşdür (nəşrə hazırlayanlar: Sona Xəyal, Mustafa Mailoğlu).

Şairin 2006-ci ildə «Seçilmiş əsərləri» (tərtib edənlər: Əliheydər Hüseynov, Təranə Hüseynova və Abbas Abdullayev), 2008-ci ildə isə «Əsərlər»i (tərtib edən: Sona Xəyal) nəşr olunmuşdur.

Səməd Mənsurun, demək olar ki, bütün araşdırıcıları bu fikirdəirlər ki, mövcud nəşrlər onun yaradıcılığını tam əhatə etmir... Əlbəttə, hər bir böyük şairin indiyədək məlum olmayan bircə şeirinin də tapılması əhəmiyyətlidir, ancaq Səməd Mənsurun yüzdən artıq məlum şeirləri onun yüksək poetik istedad səviyyəsi, zəngin (və fəlsəfi) dünyagörüşü barədə, heç şübhəsiz, aydın təsəvvür yaratır.

Şairin ümumiyyətlə yaradıcılığı, xüsusilə poeziyası müstəqillik illərində müəyyən qədər araşdırılmış, bir neçə kitab, bir sıra məqalələr yazılıb nəşr etdirilmişdir. Lakin bunlar bütün sovet dövrü boyu adı yasaq olmuş böyük bir şair-mütəfəkkirin milli ədəbi-ictimai tarixdəki tapdanmış hüquqlarının gec də olsa bərpası baxımından hələ başlanğıc sayıyla bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Səməd Mənsurun xatirəsinin ədəbileşdirilməsi haqqında» 27 avqust 2008-ci il tarixli sərəncamı bir daha göstərdi ki, müstəqil Azərbaycan dövləti xalqın mədəni-mənəvi irsinə xüsusi dəyər verir. Və o xalq xoşbəxtidir ki, öz tarixi keçmişini (və şəxsiyyətlərini) heç zaman unutmur, ona (və onlara) öz müasir varlığının, eləcə də gələcəyinin üzvi tərkib hissəsi kimi baxır.

## Mövzuca rəngarəng, ideyalı, məsləkli poeziya

Müəyyən tərəddüdləri, hadisələri dərk edib dəyərləndirməkdə, müasirləri kimi, yanılmaları ola bilərdi, lakin Səməd Mənsur bu dünyaya ideyalı, məsləkli (və mütəfəkkir) insan (və şair) olaraq gəlmişdi. Bu, onun yalnız taleyi yox, həm də missiyası idi...

«Övladlarımı vəsiyyətlərim»də yazdı:

«Övladlarım, pak olun, heç vaxt heç bir şeyə satılmayan vicdanıma and olsun ki, dünyada ən sevgili bir şeyim varsa, sizsiniz və rəfiqəmdir. Ola bilər ki, məndən zahiri mehribanlıq az görmüşsünüz, fəqət bu, ədəmi-məhəbbətə dəlalet etməz. Vicdanımın pak olduğundan dəlayi bu dünyada sərvət və miknət sahibi olmadım... Sanmayın ki, sərvət və miknətsizliyimə təəssüf edirəm... Yox! Pak vicdan hər bir miknətdən qiymətlidir».

XX əsrin əvvəlləri Azərbaycan ziyalılığı tarixində bu cür şəxsiyyətlərin sayı ona görə çoxdur ki, «xalq» «millət»ə çevrilirdi – tarixi, mənəviyyatı, ideologiyası... və dili ilə!..

Səməd Mənsur poeziyasının ən mühüm məziyyətlərindən biri onun, dövrün bütün böyük söz ustaları kimi, iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi aktuallıq kəsb edən ən müxtəlif mövzulara müraciət eləməsi, milləti, cəmiyyəti narahat edən problemlər üzərində dayanması, onların vaxtında həlli üçün yüksək vətəndaş məsuliyyəti ilə düzgün çıxış yolları arayıb axtarmasıdır.

Şairin yaradıcılığının ilk tədqiqatçılarından Nazif Əlekberli yazır:

«Səməd Mənsur nədən yazır? sualına belə bir sualla cavab vermək olar: S.Mənsur nədən yazmadı?.. Onun şeirlərində ölkələr, şəhərlər, hadisələr və şəxsiyyətlər sadalanır, bir çoxuna münasibət bildirilir... Bu sırada xalqın vəziyyəti də var, dünyanın vəziyyəti də. Dövlət başçıları da var, ziyalılar da. Sınıflar də var, müxtəlif zümrələr də. Həyatdan nəşə duyanlar da var, ağrı-acı çəkənlər də...»

Nazif Əlekberlinin aşağıdakı sözleri isə şairin dünyagörüşünü, idrak metodologiyasını, üslubunu müəyyənləşdirir:

«..Sözə müraciətdə tənqid və təsdiq, inkar və iqrar, fikir və hisiyyat, zəka və emosiya paralel iştirak edir.

Bir çox şeirləri göstərir ki, şair ictimai və fəlsəfi fikir tarixinə, elmin müxtəlif sahələrinə, xüsusən tarix və coğrafiyaya yaxşı bələd olmuşdur... Şeirlərində bir neçə siyasi əqidənin (sosialist, milli demokratik, demokratik) əlamətləri izlənilir. Eyni zamanda onun tarixi baxımdan sufiməslək şairlərle maraqlandığını, bəzi sufi ideyaları ilə tanış olduğunu təsdiq etmək mümkündür».

Və beləliklə aydın olur ki, Səməd Mənsurun poeziyanı səciyyələndirən bir cəhət mövzu zənginliyi, rənagarəngliyidirsə, ikinci cəhət dünyagörüşü genişliyi, dövrün təbiətindən irəli gələn fəlsəfi-ideoloji analitizm, idrak چevikliyidir.

Və nə qədər paradoksaldır (əslində isə, təbiidir) ki, Səməd Mənsur yaradıcılığını həm yüksəldən, həm də sovet dövründə onu qəti şəkildə yasaq etdirən bu cəhətlər olmuşdur.

Ümumiyyətlə, XX əsr Azərbaycan ədəbiyyatının heç bir nümayəndəsi sovet dövründə tarixi xidmətləri müqabilində dəyərləndirilməmişdi. Və dəyərləndirilə bilməzdi... Ən çox qəbul edilənlər Sabir, Mirzə Cəlil, Məmməd Səid Ordubadi, Abdulla Şaiq olmuşlar ki, onların da hansı «tekstoloji» redaktörərdən keçikləri mütəxəssislərə yaxşı məlumdur... Sovet ədəbiyyatşunaslığı «tənqid realizm»ı qəbul etmişdi, ancaq o şərtlə ki, bu tənqid (və onun realizmi) sovetləşmədən əvvəlki illərlə yekunlaşmalı, bir-iki gün də bu tərəfə keçməməli idi... Və həmin ədəbiyyatşunaslıq (əslində, ideologiya!) dünya ədəbi-estetik fikri tarixində analoqu olmayan bir kəşf də eləmiş, romantizmi mütərəqqi və mürtəcə olmaqla iki yerə bölmüş, ancaq 30-cu illərdə hər iki cərəyanə mənsub nümayəndələrlə, demək olar ki, eyni dərəcədə haqq-hesab çəkmışdı...

Səməd Mənsurun poeziyasının çox müxtəlif mövzulardan ibarət olduğunu demək nə qədər asandırsa, onun şeirlərini həmin mövzulara bələd təhlil eləmək o qədər çətindir. Hər şeydən əvvəl ona görə ki, eyni bir şeirində həm lirika var, həm maarifçilik, həm satirik eyham, həm də fəlsəfi ümumiləşdirmələr... Odur ki, mövzular üzrə bölgü xeyli dərəcədə şərti xarakter daşıyır, onsuz isə keçinmək olmur.

Hər hansı şairin yaradıcılığından danışarkən ilk müraciət olunan mövzu, şübhəsiz ki, məhəbbətdir... Səməd Mənsurun dahi sələfi (və Ustadı) Füzuli yazırıdı:

*Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,  
Mən aşiqəm, həmişə sözüm aşıqanədir.*

Səməd Mənsur məhəbbət şeirləri yazmaqdan (yəni aşiqlikdən!) qaca bilməzdi və heç qaçmadı da, ancaq Ustaddan fərqli olaraq «əşəri-mədhü zəmm»də deməyə məcbur idi. Çünkü dövr, zaman, millətin taleyi bunu tələb edirdi: nə isə təriflənməli, nə isə məzəmmət olunmalı idi... Elmin, maarifin, mədəniyyətin təəssübü çəkilməli, elmsizlik, maarifsizlik, mədəniyyətsizlik isə kəskin tənqidə məruz qalmalı, milli tərəqqinin qarşısına çıxan hər cür maneələr aşılmalı idi...

*Əyyami-bahar oldu, gülüstan şü ruhi-yar,  
Səhra üzü tər lalə, çəmən səhnəsi gülzar,  
Təcili-bəşəşətlə axar hər tərəf ənhar,  
Nəğəmati-həzaran eyləyir xüftəni bidar,  
Tez get o fəraya, eyləmə qəfləti, zinhar.*

*Əvvəl dər-meyxanədə qıl bari-meyəssər,  
Təhtiri-zəmir etməyə iç bir dolu sağər,  
Ta kim olasan zahiri xoş, batini əthər,  
Get sonra məşamin elə gullərlə müəttər,  
Badi-səhəri kəndimə açsin dəri-əsrar.*

*Bir guşədə gör məcmeyi-mərdani-həqiqət,  
Üşşaqi-fəlakətzədə, üftadeyi-zillət,  
Vaqif hamı öz fəlsəfəyi-məni və surət,  
Səy et verələr bari-hüzura sənə rüxsət,  
Gör onda «nədir eşq, nədir mərd, nədir kar».*

*...Ey sahibi-əql, aşiqi az eylə məzəmmət,  
Çox gülməlidir, tifl edə ustadə nəsihət,  
Hər kimsəyə kim şahidi-məna aça surət,*

*Vazehdü, edər başqa əvalimdə səyahət,  
Gəzmək bu əvalimdə olur əqlilə düşvar.*

*...Üşşaqdır əsrarı-nihan gəncinə gəncur,  
Üşşaqşa əyandır o ki olmuş sənə məstur,  
Etmək diləsən dil evini eşq ilə məmur,  
Xaki-dəri-üşşaqə fəda can elə, Mənsur,  
Məxrubeyi-qəflət könlər eşq ola memar.*

Səməd Mənsurun fitrətən mütfəkkir təbiəti onu hadisələrin dərininə, mahiyyətinə çəkir, qeyri-adi fəlsəfi ümumiləşdirmələrə sövq edirdi. Çünkü o, Aşıq-Mütəfəkkir idi!.. Aşıqın, əsasən, bir hədəfi olur, Mütfəkkirin isə hədsiz-hüdudsuz!..

Cüz!.. Və Küll!..

Şair «Övladlarına vəsiyyətlərim»də yazır:

«Bu, tarixi heç təyin edilməyən əski dünyaya milyard-milyard insanlar gəlib yaşmış və ölmüşlərdir. Buların içində milyon-milyon canılər, xainlər, qatillər, oğurlar yaşamışlardır. Eyni zamanda milyonlar ilə də mələk xislətlə, pak vicdanlı insanlar da bulunmuşlardır. İndi baxsanız, dünyada nam-nışan qalmışsa, həpsi vicdanlı taqımın içindən çıxan ərbəbi-hünərdən qalmışdır. Milyonlarla yaşamış alçaqlardan isə heç bir nişan aləmdə qalmamışdır».

Bu sözler şairin öz həyatını həm də bir cəmiyyət (insan) filosofu kimi yaşamış olduğunu göstərir.

Və əlavə edir:

«Bu zəmanət alçaqlıq zamanı, ayaqöpənlər, vicdansızlar meydanıdır. Bu zəmanədə hər kəs vicdanını sat-

maqla yaşayır. Vicdanlar alqı-satqı malı olmuşdur. Üzlərdən həyalar mədum olmuşlar. İnsaf və mürüvvətdən əsər qalmamışdır. Lakin mən, atanız vicdanımı hifz etdim. Ac da qaldım, təməllüq etmədim. Kimsənin qabağında kiçilmədim».

Səməd Mənsurun (və onun dövrdaşlarının, demək olar ki, eksəriyyətinin) təsəvvüründə qələm qədər kəsərlə silah, sözdən böyük nemət yox idi...

Və imkan düşən kimi Cavidin, Cavadın əvvəl özlərini, sonra sözlərini həbs etdilər. Mənsurun özü otuzlara qalmadığından sözü məhbəsə atıldı.

Və onun söz məhbusluğu mənsub olduğu millətin istiqlalına qədər çəkdi.

### «Qəzəl de ki»...

Azərbaycan poeziyası tarixində iki janr yalnız xüsusi populyarlığı ilə fərqlənməmiş, həm də bu janrların adları milli poeziyanın iki üslubi istiqamətinin simvoluna çevrilmişdir ki, biri qəzəl, digəri qoşmadır... Qoşma milli poetik təfəkkürün «arxaika»ından gəlirdi, qəzəl isə orta əsrlər müsəlman mədəniyyətinin yeniliyi idi.

Qəzəl yaradıcılığı XII-XIII əsrlərdən etibaren Azərbaycanda elə bir vüsət aldı ki, orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər bədii şüura hökm etdi. XVIII əsrde Vaqif, XIX əsrde isə Zakir bu hökmə tabe olmayıb qoşmanın orta əsrlər boyu «pozulmuş» hüququnu bərpa etdilər. Lakin Füzuli nüfuzunu sindirmaq elə də asan deyildi, Seyid Əzim Şirvanının şəxsində yenidən zühur edən qəzəl yaradıcılığını XIX əsrin sonu XX əsrin əvvəllərində bir sıra istedadlı sənətkarlar yeni tarixi şəraitin ideya-estetik tələblərinə uyğun olaraq davam etdirdilər ki, onlardan biri də Səməd Mənsur idi.

Əlabbas Müznib yazır:

«Təbi-şeirə malik olduğundan gənc ikən sair şairlərə qoşularaq qəzəl yazmağa başlamışdır. Lakin qəzəllərinin bütün üsul-üslubunda Ağakərim Salik təsiri üstün olduğu aydın surətdə görünür. Hətta onun Salikin şagirdi olması tam mənasılə hökm edilir».

Əlbəttə, Səməd Mənsur, sözün geniş mənasında, nə Salikin, nə də hətta Seyid Əzimin şagirdi ola bilməzdi; onun əsas ustadı dahi Füzuli idi. O Füzuli ki, vaxtilə mələhət görmüşdü:

*Qəzəldir səfabəxş-i-əhli-nəzər,  
Qəzəldir güli-bustani-hünər.*

*Qəzəl de ki, məşhuri-dövran ola,  
Oxumaq da, yazmaq da asan ola...*

Səməd Mənsur neçə il neçə qəzəl yazıb, bilmirik;  
ancaq onu bilirik ki, istedadla, məharətlə yazıb:

*Tiri-qəmzən dili-zarimla tutub ünsü əlaiq,  
Əksi-hikmətdir ol şey ki, ola eşqə müvafiq.*

*Cəsmi-məstinlə verən mərdümünə oldu müqəllid,  
Əqli-nabaliğimiz kəsb edə ta rəmzi-dəqaiq.*

*Dili-üşşaqi ki sədparə qila tiği-məlamət,  
Paralar nuru, əcəbdirmi ola göylərə faiq.*

Səməd Mənsur, bir tərəfdən, dahi ustadın məsləhətinə əməl edib, qəzəl yazmışdı; digər tərəfdən isə, əməl etməyib, asan yox, «çətin» yazmışdı. Çünkü bu dili XVI əsrərde olduğu kimi XX əsrin əvvəllerində də anlayan çox deyildi:

*Mərəzi-eşqə müalic olu, qabilmi təbabət,  
Tiri-eşqin hədəfi olmağa gər sinədü şaiq.*

*Tərki-tən qıl, olasan kisvəri-dildarə mühacir,  
Şəmü pərvanə hədisin oxu, ey aşiqi-sadiq.*

*Qabil olmazdı mühim can verə əmvata Məsiha,  
Verməsəydi ləbin ecazı belə əmrə rizalıq.*

*Bizə hicran odu, əğyarə vüsal olsa da qismət,  
Min təşəkkür ki, bu müştaqin olub kövrünə layiq.*

Məsələ yalnız dilin, ifadə tərzinin qəlizliyində deyil, məzmun-mətləb də xeyli mücərrəddir. Və gənc şairin məqsədi özünü, öz hissərini ifadə etməkdən çox, məharətini göstərməkdən, ustadlarla yarışa girməkdən və tezliklə onların səviyyəsinə yüksəlməkdən ibarətdir:

*Saqi, əksin mərdümi-çəşmimə gər göstərsə cam,  
Badəxar olmaz meyi-təlxindən hərgiz təlxnam.*

*Bilmədin, könlüm ki, tirəndaz kimdir dəhrdə,  
Lacərəm zəxmindən, eylərsən fəğan hər sübhü şam.*

*Əndəlibi-zarin əfşani gülə qılmaz əsər,  
Ol nəzakətzat gülzar içrə olmuş xarə ram.*

Səməd Mənsurun istedadı, üslubu klassik qəzəl şeirinin ənənəvi funksional tələblərinə cavab verir, bununla belə həmin istedad və üslub ənənəvi poetik standartları aşış öz modelini, stilizasiyalarını və ya variasiyalarını yarada bilmir:

*Səbr qıl, Mənsur, kim sabir tapar rahi-nicat,  
Vəzi-dövran qalmamış yeksan, həp qalmaz müdam.*

Şairin dahi sələfinə məhəbbəti özünü yalnız qəzəllərində yox, ona təxmişlərində də bilavasitə nümayış etdirir:

*Gəl, gəl, ey lalərűüm, bülbülli-şirinsüxənim,  
Ömr bağında xəzan oldu gülüm, yasəmənim,  
Çak-çak oldu qəza tiği ilə bəs ki tənim;  
«Pənbeyi-dağı-cünün içrə nihadır bədənim,  
Diri olduqca libasım budur, ölsəm kəfənim».*

*...Demə Mənsurə ki, həp nalədürüür göftarın,  
Nalədən qeyri nə göftarı olar bimarin,  
Nə qədər yetər mənə sərzənişi əgyarın;  
«Edəməm tərk, Füzuli, səri-kuyin yarın,  
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim».*

Füzulinin məşhur «Söz» qəzəlinə cavab-nəzirə olaraq qələmə alınan aşağıdakı qəzəldə isə müəllifin ideya-məzmun axtarışlarını hiss etməmək mümkün deyil:

*...Natiq öz nitqində izhar eyləyər idrakını,  
Çünki hissü qəlb təşxisindədir meyar söz.*

*...Söz fünumunda məharətsiz gərək etsin sükut,  
Həm müxərrəbdir könül mülküñə, həm memar söz.*

*Söz eşit, Mənsur, ta təkmil edə idrakını,  
Zərreyi-xaki qılar əlması-qiyəmdar söz.*

Və klassik standartlardakı bu yenilik Səməd Mənsurun digər bir qəzəlində özünü daha aydın göstərir:

*Ehrazi-məqamat üçün alat qələmdir,  
Həm aləti-təhsili-kəmalat qələmdir.*

*Övraqi-vücud üzrə çəkən nəqşeyi-məna,  
Nəqqası-dili-əhli xəyalət qələmdir.*

*Əbnayi-bəşər feyzi-qələmdən olu faiz,  
Bəxş eyləyən afaqə füyuzat qələmdir.*

Göründüyü kimi, şair qələmin qüdrətini orta əsrlərə məxsus mücərrəd obrazlarla deyil, maarif və mədəniyyətin geniş vüsət aldığı, insanın, cəmiyyətin ruhuna «feyzlər» verdiyi bir dövrün «terminologiya»sı ilə tərənnüm edir. Eyni zamanda qələmin gücünün, ziyanının İlahidən gəldiyini zikr etməklə, yeni dövrün ictimai-intellektual ovqatına o qədər uyğun olmasa da, onu müqəddəsləşdirir. Və beləliklə, qələm (maarif, mədəniyyət...) barədəki təsəvvürün ənənəsi ilə bu günü arasında mükəmməl bir assosiasiya yaradır:

*Təqrir qılan dideyi-nasuti olursa,  
Gər məskən ona çəsmeyi-zülmət qələmdir.*

*Bişübhə, qələm şəşəyi-qəlbi-bəşərdir,  
İnsanlar üçün fəxri-mübəhat qələmdir.*

*Çün tərbiyeyi-növi-bəşərdir ona möhtac,  
Vazeh bu ki, ümmül-ədəbiyyat qələmdir.*

*Ayati-ilahidən imiş xilqəti, həqqa,  
Kim, qüdrəti-xəllaq üçün isbat qələmdir.*

«Qələmdir»dən bir neçə il sonra şair satirik məzmunlu, lakin ruhunda gizli bir lirik romantika da olan «Qələmim» qəzəlini yazar:

*Sinəm atəşkədə, bir parça şərədir qələmim!  
Mənbəyi-büxl ürəyim, aləti-şərədir qələmim!*

*Təkcə bir şairi-bivahiməvü pürhünərəm,  
Min oxa, süngüyə, şəmşirə dəgərdir qələmim.*

*Kəndimi «xadimi-millət» deyə öysəm, yaraşar,  
Rəhnümayi-rəhi-əbnayi-bəşərdir qələmim.*

*El bilir mən nəyəm artıq, nə üçün gizlədəyim,  
Dərdisər ümmət üçün, xalqa zərərdir qələmim.*

*...Al oxu şeirimi, yansın cigərin, eylə həsəd,  
Söz deyil yazdığını ki, dürrü gühərdir qələmim!*

Səməd Mənsurun əlində qələm, göründüyü kimi, ən klassik poetik standartları belə təkrar eləmək üçün deyildi. Əlinə o zaman qələm alırdı ki, həmin standartlarla nə isə yeni bir söz desin...

Və Füzuli sənətinə ehtiramın bir təzahürü də ona nəzirələridir:

*Nə cibimdə parə, nə evdə çörək var, ey həkim,  
Nəbzimi bihudə sixma, çəkmə azar, ey həkim.*

*Ət yemək pəhrizini əmr etmə kim, bazarda  
Hər qədər axtarsa ət, tapmaz xridar, ey həkim.*

*...Qəlbini sixma deyirsən, ac qalibdir külfətim,  
Olmuşam mən onların fikrilə bimar, ey həkim...*

Yaxud:

*Əhli-fəqrəm, ol səbəb on rublə əksikdir pulum,  
Az da olsa, rəhm elə, al, etmə israr, ey həkim.*

*On manatçın eyləmək bimarını evdən kənar,  
Söylə caizmi sənə bir böylə rəftar, ey həkim?*

*Hansi bir millətdə doktor baxmaz öz fəqr əhlinə,  
Qeyrə bax, gəl qeyrətə, həm eylə bir ar, ey həkim...*

Lakin nəzərə almaq lazımdır ki, bu nəzirələr, bir tərəfdən, Füzuli sənətinə ehtiramırsa, digər tərəfdən, artıq Sabir satira məktəbinə mənsubluqdur.

Sabir Füzulidən gəlmış, yeni üslub yolu açmışdı...

Səməd Mənsur da böyük ədəbiyyata o yolla gəldi... Və həmin yol onun öz üslubunu formalaşdırıldı, məram-məqsədini ifadə etmək üçün özünəməxsus poetexnologiyasını müəyyənləşdirdi, dilini xalq üçün son dərəcə anlaşıqlı etdi.

«Mənə naz et»...

Azərbaycan poeziyasında, görünür, nə Füzuliyə qədər, nə də Füzulidən sonra öz sevgilisinə bu cür geniş ürəklə iltifat göstərən şair olmamışdır ki, desin:

*Ey rəhmli canan, eyləmə ülfətə adət,  
Nazınla vüqarın verər ətvaruva zinət,  
Bihudə gülümsünmə, vüsalında nə ləzzət,  
Six qəlbimi, yansın cigərim, qanımı qəynət...  
Cövründə dəri-sirri-nibani mənə baz et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

Şübhəsiz, bu cür, bu üslüblü poeziyanın əsas müvəffəqiyyəti onun dilində, nitq sənətkarlığında ifadə texnologiyalarının zənginliyindədir. Yəni nə qədər yeni, təsirli obrazlar işlədə, nə qədər diri, emosional məcazlarla poetik ünsiyyətə gire bilirsənsə, o qədər də mövzuya hakimsən...

Ümumiyyətlə, dil özünün bütün plastik imkanları ilə Şərq poeziyasının əsas qəhrəmanıdır. Xüsusilə türk dili... Çünkü türk dilinin sərəncamında Şərqi üç dilinin (və təfəkkürünün) imkanları var: türkcənin, farscanın və ərəbcənin...

*Gər olmaya dövründə gülün xari-dilənduz,  
Gər mümkün ola bülbüл üçün vəsl şəbü ruz,  
Nə bülbüл olur dəhrdə, nə nəğmeyi-cansuz,  
Qoyma ki camalın ola üşşaqıva dilduz,*

*Hicrindi məkatib səbəbi-talei-firuz...  
Təlimini, təslimini, ey şux, diraz et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

Əlbəttə, burada Füzuli ruhunun, intonasiyasının təsiri güclüdür, ancaq «Naz et» ümumi poetexnologiyası etibarilə onun bilavasitə müəllifinə - şagirdə deyil, ustada mənsubdur. Və bu, şeirin klassik metafizikası ilə yanaşı, ovqatca (ideya-məzmunca) müasirliyindən də görünür:

*Mahiyətin əsrin nə bilir mərdümi-məsud,  
Məsud olanın hər diləyi kəndinə mövcud,  
Şeiri, qəzəli, musiqisi, qəlbi qəmalud,  
Onlar da sanır hər üçünü kəndinə məbud,  
Qoyma, gözəlim, mən olayım heykəli-bisud...  
Mən əhli-qinayəm, məni yix, əhli-niyaz et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

İdeya-məzmun müasirliyi həm yeni dövrün leksikonunda, ifadə tərzində, həm də şeirin «bətnində» gizlənmiş xərif yumorda özünü göstərir ki, ritm, intonasiya çevikliyi, rəngarəngliyi, xüsusilə «sevgili yar»a (əslində, ilham pərisinə!) ərkyana müraciət də bunun təzahürüdür:

*Hicrani sevən görməsin ömründə vüsalı,  
Firqətdə yanın yalanız olur mətləbə hali,  
Təzyiqdədir fəzl, hünər, rəncü məlali,  
Məsud olaraq kimdir edən kəsb kəmali,  
Göstərmə mənə, dilbər, o zəbbani-cəməli...  
Dindirmə məni, qeyriləri məhrumi-raz et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

Poeziya, ədəbiyyat, məlum məsələdir ki, sevincdən çox, kədərə, vüsaldan çox, hicrana həssasdır. Və bu «neqativ» həssaslıq orta əsrlərdə fərdi hisslərin, yeni dövrdə isə daha çox, ictimai düşüncənin, sosial ovqatın kontekstində və ya orbitində meydana çıxır. Yəni lirik qəhrəman hər yerdə dərd-qəm görür; ətrafdakı insanların idraksızlıq, dərrakəsizlik ucbatından hərcayı, yüngül vüsallara can atmaları bu dərdi-qəmi bir az da artırır...

*İnsanlar hamı görmədiyi aləmin istər,  
Sağlam ürəyin xəstə sanib mərhəmin istər,  
Nəfsi-həvəsiçün səni yox, həmdəmin istər,  
Hər kəs özün istər deyərəm, xoş dəmin istər,  
Mən istəmərəm vəslivi, könlüm qəmin istər...  
Mən söyləmərəm cövrü cəfavi mənə az et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

Səməd Mənsurun bu şeirdəki mühakimələri onun Füzuli kimi fərdiyət yox, cəmiyyət filosofu olduğunu açıqaydın hiss etdirir. Bu keyfiyyət özünü şair-mütəfəkkirin terminologiyasında da göstərir. Xüsusilə o mənada ki, orta əsrlər sufi (panteist) fəlsəfəsinin normativ anlayışlarına kifayət qədər analitik, yeni dövrün əcviq təfəkkürü mövqeyindən seziləcək qədər interpretativ münasibət ifadə olunur.

Və bir sözlə, «Mənə naz et» də Səməd Mənsur, bir çox şeirlərində olduğu kimi, yalnız şair deyil, həm də filosofdur...

*Eşqindir əzəldən yaradan kövnü məkani,  
Dünya denilən əski binayə odu bani,  
Kibrində, qürurunda rümuzaati-məani,*

*Şairlərə cövrün veriyor təbi-rəvani,  
Mənsurun, əya tanrışı, ey sevgili canı!..  
Yax qəlbimi hicranın ilə, təbimi saz et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

Səməd Mənsurun «Mənə naz et» şeiri daha məşhurdur, ancaq fikrimcə, «Mənim olsan» da kifayət qədər böyük istedadın, ilhamın məhsuludur:

*Eye xılqəti-ruhaniyü ey Kəbeyi-fikrət,  
Hər kəs səni görsə, doğulur onda məhəbbət,  
Hər kəs edə bir an o dərin gözlərə diqqət,  
Olmuş görəcək eşq rümuzaati-kitabət,  
Qurban sənə, ey sevgili, bu ömri-müvəqqət,  
Rüxsarını tədqiq eləyən əhli-bəsirət  
Əzbər qılacaq dildə bu bir beytimi əlbət:  
Yüz il yaşaram, bir gün əgər sən mənim olsan,  
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!*

Və dərhal diqqəti cəlb edir ki, «Mənim olsan»la «Mənə naz et» arasında ideya-estetik bağlılıqla yanaşı, Füzuliyənəlikdən çox, Vaqifənəlik var...

Şeirlərdən hansının əvvəl, hanısının isə sonra yazıldığı məlum deyil, ancaq düşünmürəm ki, bu barədə məlumatımız olsaydı, həmin məlumat bizə şairin yaradıcılığı, dünyagörüşü haqqında nə isə əhəmiyyətli bir ümumişdirmə aparmağa imkan verərdi... Əslində, öz-özlüyündə məlumdur ki, Səməd Mənsurun lirikasına əvvəl Füzulinin, sonra isə Vaqifin təsiri olub və bu təsir ümumən XX əsr Azərbaycan poeziyasının ruhuna hopmaqla,

bir növ universal xarakter daşımışdır. Ancaq etiraf edək ki, əvvəl Füzulinin, sonra isə eyni zamanda Vaqifin mətbətini istedadla, məharətlə bitirmişdir...

*Derdim ki, daha eşq ola bilməz mənə rəhbər,  
Məxmur edəməz bu səri-piranəmi sağər,  
Gəncineyi-eşq ancaq olur gəncə müqəddər,  
Sönmüş, soyumuş qəlb olamaz eşq ilə ənvər,  
Qurmuş mənə eşqin bu gün, ey məh, belə məşhər  
Kim, qaynatiyor beynimi bir şöleyi-azər,  
Dünyani unutdum, mənə yalnız budur əzbər:  
Yüz il yaşaram, bir gün əgər sən mənim olsan,  
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!*

Onu da nəzərə almaq lazımdır ki, Səməd Mənsur Füzulini təkrar etmədiyi kimi, Vaqifi də təkrar eləmir. Və söhbət ancaq ondan gedə bilər ki, XX əsrin əvvəllərinin istedadlı şairi öz poetik təfəkkür (və üslub) diapazonuna görə o qədər miqyaslı (və təbiidir) ki, milli ədəbi yaradıcılıq təcrübəsini bütövlükdə ehtiva edərək dövrün idyea-estetik tələbi (və zövqü) ilə modern səviyyədə «spektrləşdirə» bilir. Eyni zamanda buraya yeni təməyülün – Osmanlı poeziyasından gələn dil-üslub, intonasiya «ladlar»ını da əlavə edir...

*Bilməm nə şikayət eləyim nurdən, ey nur,  
Ənvardə nöqsan nərədən olmalı məqdur?  
Sanmam ki, gözəllikdir edən kəndini məğrur,  
Vəziyyəti-hal etdi məni zalimü məcbur,  
Saldın nəzəri-mərhəmətindən məni sən dur,  
Bir xoş baxışın etmədi bu qəlbimi məsrur,  
Ey canlı çıçək, haqlı deyilmi desə Mənsur:*

*Yüz il yaşaram, bir gün əgər sən mənim olsan,  
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!*

Şairin məhəbbət poeziyasında tarixi təcrübənin təsdiqi ilə yanaşı həmin təcrübənin müasir idyea-estetik tələblər baxımından təfsiri də mükəmməldir...

*Derlərsə ki, sən tirmüjə, qaşı kamansan,  
Ərvahına aşıqlarının rəxnə salansan,  
Bir sahiri-aləm, hamiya afəti-cansan,  
Sən cism deyilsən, nə bilim, ruhi-rəvansan,  
Aldanma, yalandır!*

*Sən bir bəşər övladı bəşərsən, sənə qurban,  
Şairlərə baxma ki, edər hüsnüvü ünvan,  
Ünvan edərək hüsnüvü ol mərdi-süxəndən  
Mənalar açar, dürr saçar ortaya hər an,  
Hər kəs desə ki, əqli-qələmdir sənə heyran,  
Aldanma, yalandır!*

*Bihudə edər hüsnü vəcəhət səni məğrur,  
Məğrurluğun qıldı məni yazmağa məcbur,  
Ayinə edər bir neçə il də səni məsrur,  
Sonra olacaqsan, gözəlim, ayinədən dur,  
Hər kəs desə sevmişdi səninçün, səni Mənsur,  
Aldanma, yalandır!*

Hər üç şeir Səməd Mənsur qələminə məxsusdur, ancaq bu şeirlərin hər biri Azərbaycan poeziyası tarixinin ayrı-ayrı dövrlərinə mənsub ilham pərisi portretləridir. Və bu portretləri bir rəssam çəkmişdir... İki əvvəlkini təsəvvür edərək, sonuncusunu isə naturadan...

## Sabirdən sonrakı Sabir

Herdən düşünürəm ki, Mirzə Ələkbər Sabir bir neçə il sovet dövründə yaşasaydı ömrü boyu arzuladığı «yeni dövran», «yeni cəmiyyət» barədə nə düşünərdi, nə yaradardı? Və başına nə işlər gələrdi?.. Dərhal Cəlil Məmmədquluzadənin, «Molla Nəsrəddin»in tərcüməyi-halları gəlib durur gözlərimin qabağında...

Və bir də Səməd Mənsurun taleyi...

Əlabbas Müznib yazır:

«Aprel inqilabından sonra şura illərində qulluq etdiyi «Molla Nəsrəddin» məcmuəsində satiralar yazmışdır. Lakin satiraları nə qədər Sabiri təqlid edərək yazmışsa da, fəqət Sabir qədər müvəffəq ola bilməmişdir.

Bununla bərabər, satiraları tənqid etdiyi Sabirdən başqa bütün müasir şairlərlə bərabərlik edəcək dərəcədə qüvvətli olması mənzumələrindən bələdir».

Səməd Mənsuru Sabirlə müqayisə edərkən Əlabbas Müznib məsələyə formal baxımdan nə qədər düzgün yanaşırırsa, mahiyyətcə o qədər yanlış baxırdı. Ən azı ona görə ki, «aprel inqilabından sonra şura illərində» heç «Molla Nəsrəddin»in özü o «Molla Nəsrəddin» deyildi...

Ancaq ədəbiyyatşünaslıqda bu məsələyə nədənsə «ciddi» yanaşmışlar...

Əhməd Cəfəroğlu «Modern azəri ədəbiyyatına toplu bir baxış»ında Səməd Mənsurun adını Sabir məktəbinə mənsub «bir sıra tanınmış ədiblər»in içində birinci çəkir.

Nazif Ələkbərli yazar:

«Lakin çağdaş Azərbaycan ədəbiyyatşünasları arasında S.Mənsurun Sabir ədəbi məktəbinə mənsubluğu məsələsində fikir birliyi yoxdur. Əgər A.Zamanov və T.Novruzov onu Sabir ədəbi məktəbinə aid edirlərsə, A.Abdullazadə bir qədər başqa cür düşünür. Sonuncunun fikrincə, S.Mənsur Sabir məktəbinin nümayəndəsi deyil, onun müasiridir. Hər ikisinin toxunduğu mövzular təxmini nənə eynidir.

Şübhəsiz, bu fikir ağlabatandır»...

Ağlabatandır... Ancaq nəzərə almaq lazımdır ki, səhbət Mirzə Ələkbər Sabirlə müqayisədən gedir!..

Və bu cür müqayisəyə heç Səməd Mənsur özü də razı olmazdı!..

O, dahi sələflərinə ehtiramla yanaşırıdı, onların yərini tutmaq, yaxud onlarla bərabər olmaq iddiasında deyildi... Onun heç kəsi təkrar eləməyəcək Öz yeri, Öz üslubu (və Azərbaycan poeziyası tarixində Öz missiyası)vardı ki, onu dünyadan gedənə qədər layiqincə yerinə yetirmişdi...

Anar yazır:

«...Səməd Mənsurun satirası Sabir və «Molla Nəsrəddin» ədəbi məktəbinin ənənələrini yeni dövrdə və yeni şəraitdə davam etdirir. Sabir ötən zamanların eybəcərliklərinə gülmuş və bu gülüşün mənəvi və maddi cəzasını çəkmişdisə, Səməd Mənsur yeni sovet quruluşunu, xüsusilə bu quruluşun Azərbaycandakı əməllərini satira atəşinə tutub, müstəmləkə olmaq dərdini, sümürüləmək bəlasını qələmə alır və həmin bu yeni cəmiyyətin cəzasına məruz qalır».

Və davam edir:

«Tale Səməd Mənsura «qıymadı, erkən əcəl onu 37-ci il faciəsindən neçə il qabaq apardı. Ondan məhbəs-lə, sürgünlə, gülləylə hayif çıxa bilmədilər. Quruluş onu başqa bir cəzaya məhkum etdi – unuduluşa. Guya heç bu adda adam olmayıb. Guya heç bu adda şair yazıb yaratmayıb».

Sona Xəyalın tərtib etdiyi «Əsərlər»dən aydın olur ki, Səməd Mənsurun satirik şeirləri ardıcıl olaraq «Tuti» (1915-1917), «Şeypur» (1918-1919) və «Molla Nəsrəddin» (1926) jurnallarında çap edilmişdir.

Şairin satirik yaradıcılığının ilk illərinə aid nümunələrdən birində deyilir:

*Qoydum uşağı məktəbə yazı-pozu bilsin,  
Yəni bu kitablarda yazılımış sözü bilsin,  
Qazet oxusun, əyrini bilsin, düzü bilsin,  
Xalxin toruna düşməsin, hər şey özü bilsin...  
İndi bu işə xeyli peşimanam, a Tuti!  
Bir bəxti qara, hali pərişanam, a Tuti!*

Bu, uşağını məlum ümidlərlə yeni tipli məktəbə verən bir atanın şikayətləridir. Uşaq (və nəticə etibarilə, yeni məktəb) isə nəinki atanın ümidlərini doğruldur, hətta elə bir peşimanlıq yaradır ki, təsəvvürə belə gəlməz...

*Dinsəm, çığırır üstümə: «Kəs, canını allam,  
Evdən gedərəm bir kərə, qastinədə qallam,  
Vuram başıma güllə, sənin boynuna salam»...  
Hər şamü səhər didəsi giryənəm, a Tuti,  
Bir bəxtiqara, hali pərişanam, a Tuti!  
Bidadrəsəm, bisərə samanəm, a Tuti!*

Nazif Ələkbərli yazar:

«Yalançı və üzdə ziyanlıq mövzusu S.Mənsurun qələmində sərt ittiham vasitəsinə çevrilir. «İntelligentik» şeirində intelligentin meşşan xarakteri, qumara, yüngül həyata meyli və s. mənfi xüsusiyyətləri ifşa olunur»...

*Gəlməmişik millətə xidmət edək,  
Biz çalışaq milləti rahət edək,  
Pul qazanaq, xalqa himayət edək,  
Arif olub buncu himaqət edək;  
«Tuti», bağışla, sənə aldanmariq,  
İntelligentik, fəhmlı oğlanlarıq.*

Sabirin bir vaxtlar «naz ilə gəzən... intelligentləri»nin axırı belə də olmalı idi...

İctimai mühitə ailə-məişət mövzusundan başlayan satirik münasibət (və müdaxilə) Səməd Mənsur yaradıcılığında onun (ictimai mühitin), demək olar ki, bütün miqyas və səviyyələrini əhatə etməyə qədər yüksəlir...

*Söyüşün, görsənə şücaətiniz,  
Söyüşün, vəzəh ola qeyrətiniz.  
Söyüşün, kəşf ola kəramətiniz,  
Söyüşün, artıq ola hörmətiniz.  
Söyüşün, şu ey «nəcib»lər, söyüşün,  
Fəxri-millət «ədib»lər, söyüşün!*

Səməd Mənsur «Molla Nəsrəddin»ə və ümumiyyətlə «Molla Nəsrəddin» məktəbinə münasibətini (sevgi-

sini!) heç zaman gizlətməmiş, «Molla Nəsrəddin əmiyə» şeirində (1916) isə bilavasitə izhar etmişdir:

*Əvvəl var idin dipdiri meydanda könüllü,  
Jurnalçı, nəsihətçi, nəçi, «mollayı-milli»,  
İndi niyə oldun belə sən, ay başıkülli,  
Çallaşdı qəmindən qara saqqalım, a Molla!  
Qalx, bir cana gəl, dur, qadani alım, a Molla!*

*Bir dillən axır, dondumu qanın, qara döndü,  
Jurnal necə oldu, odamı «sollar»a döndü,  
Ya «Çəmbərəkəndi»nə gedən yollara döndü?..  
Sən «Dum»san, əlindən bizara qalım, a Molla?  
Qalx, bir cana gəl, dur, qadani alım, a Molla!*

*...Gəldin Bakıya, eylədi aləm sənə hörmət,  
Verdik sənə biz hər gecə bir evdə ziyaflət,  
Sən sanma, sizə, jurnalda idi o məhəbbət,  
Jurnal da belə... Sindi pərəü balım, a Molla!  
Qalx, bir cana gəl, dur, qadani alım, a Molla!*

*...Bır söz, Əli Razi işinin üstünü açdı,  
Çoxdan bəri tarix işinə rövşəni saçdı,  
Xalq indi deyir: Molla yiğib pulları qaçdı,  
Qoyma daha artıq olalar alım, a Molla!  
Qalx, bir cana gəl, dur qadani alım, a Molla!*

Bu şeirdən bir il sonra – 1917-ci ilin əvvəllərində bir-birinin ardınca şairin «Xəbər gəldi çıxacaq» və «Molla Nəsrəddin» çıxdı» şeirləri «Tutı» də çap olunur ki, hər iki şeirdə eyni mövzu davam etdirilir.

Birincisində deyilir:

*Əfv eylə məni, ağrıdırıram başın, a Molla!  
Bildinmi sənə neylədi yoldaşın, a Molla?!*

*Hər millətə saçdın günəş, ey nuri-cahantab,  
Övladi-vətən cəhldən olduqda cihayab,  
Birdən-birə bəs nərdə imiş səndə bu çirkab;  
Yoxsa uyudunmu, soyudu aşın, a Molla!  
Bildinmi sənə neylədi yoldaşın, a Molla!*

*...Batsın gərək ol kimsə ki, jurnalı batırdı,  
Kəndisi yatıb orda, həm insəni yatırdı,  
Padvalda müdirəm deyərək fors satırdı;  
Fərqin qoyamazdı qurusun, yaşın, a Molla!  
Ağkisinə qurban belə yoldaşın, a Molla!*

İkinci şeir isə «Jurnalı batır»an həmin «yoldaş»ın portretini tamamlayır:

*Qısa qamətli, siyah çöhrəli bir şanlı ədib  
Ki, qara aćkisi, gənc börgü verir əqlə firib.  
Bir qolu o birsinə nisbətən az qissa, vəli  
Belə nöqsan salamaz gözdən o fazıl gözəli.  
Yerişindən o mələkhafızənin bəllidi kim,  
Mollanın baş yazanı, şairdir, həm də həkim.  
Cibdə kağız-qələmi, versə özün padvala gər,  
İki çətvrər qurudunca iki-üç şeir deyər.  
Birisini millətin əxlaqi-rəzilin söyəcək,  
Birisini xəmr fəsadin yazıb elam edəcək.*

Biri ətfalə edər xü'lqi-həsən tövsiyələr,  
 Biri «səyyadlərə» ciddi nəsihətlər edər.  
 Bar ilaha, onu çox görmə bizim jurnal üçün,  
 Yaşasın, şeir desin.  
 «Amədən»dir, nə zərrər, biz ki gözəllər deyilik,  
 Ya duxanlarda o ustada bərabər deyilik.

Səməd Mənsurun sabiranəliyinin bir mühüm göstəricisi də İran mövzusunu davam etdirməsi, yeni tarixi şəraitə uyğun olaraq mövzunun yeni çalarlarını ortaya çıxarması idi...

*İranlılarız, taleyi xoş, bəxtəvəriz biz,  
 Heç işləməyib, müftə yeyib, düz gəzəriz biz,  
 Əfkari-siyasətdə nə çox pürhünəriz biz,  
 Dünya ola bir, həm belə qəflətsevəriz biz,  
 İranlılarız, taleyi xoş, bəxtəvəriz biz.*

*Qüssə nə rəva, etməyə mollalarımız var,  
 Millət qəmini çəkməyə mollalarımız var,  
 Tehranda böyük məclisi-şuralarımız var,  
 Millət babası şah ilə xuni-ciyəriz biz,  
 İranlılarız taleyi xoş, bəxtəvəriz biz.*

*...Qeyrət dediyin şəhrə yel əsdi, tələf oldu,  
 Bazani-metərtək tökülüb yerdə kəf oldu,  
 Oldur səbəbi çoxlar ona bitərəf oldu,  
 Baxdıqca o mərhumə çox həsrət çəkəriz biz,  
 İranlılarız, taleyi xoş, bəxtəvəriz biz.*

Şair İranın orta əsrlər ətalətini kəskin təqnid edir, mənəvi-ruhi xəstəlik halını almış köhnə adətlərə qarşı

çixır, dini fanatizmin hansı ictimai bəlalara, hansı bəşəri faciələrə səbəb olduğunu ürək ağrısı ilə göstərirdi:

*On səkkiz il hər tərəf, hər yanda gəzdim bagrı qan,  
 Kimsəsiz, hər mədrəsə küncündə tutdum aşıyan,  
 Gah tapardım, gah yox əkmək, yeyərdim həp yavan,  
 Tırboyun tüllablərlə ömr sürdüm çox zaman,  
 İmtahan verdim nəhayət, sonra oldum rövzəxan,  
 Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman!*

Dini mərkəzlərdə «təhsil» almış bir ruhanının dilindən deyilən bu satirik şeirdə həmin din xadiminin «iş»inin nədən ibarət olduğu təsvir olunur:

*Ağ cigər kimi saraldo dərddən rüxsarı-al,  
 Saqqalı qoydum uzansın yarım arşın laməhal,  
 Qumriyü Dilsuzdən mən eylədim kəsbi-kəmal,  
 Bakıya qoşdum hər il, pullar qazandım bir çuval,  
 Cib dolu döndüm geri, Xalxal tərəf oldum rəvan,  
 Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman!*

Lakin vəziyyət elə gətirir ki, Bakıya yol kəsilir. Və «şeyxi-kamil»in də «bazar»ı bağlanır:

*Könlümü talan edər hər ləhzə min rəncü kədər,  
 Evdə qaldım, heyf kim, mümkin deyil etmək səfər,  
 Badikubə içrə oldu rövzəpərlər bəxtəvər,  
 Hər biri yüz məclisi tutmuş, verirlər dərdi-sər,  
 Mən kimi bir şeyxi-kamil evdə qalmış bagrı qan,  
 Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman!*

«Şeyxi-kamil» «çixış yolu»nu yalnız onda tapır ki,  
özünü plova tutub dərdini dağıtsın...

*Ey ürək, əmrəzimə tək bircə dərmanım plov,  
Gəl, gəl, ey siminbərim, tabü tənəü canım plov,  
Sən mənim ağlım, vücudum, qəlbü vicdanım plov,  
Sən mənim Məkkəm, Mədinəm, dinim, imanım plov,  
Sənsiz aləm olmasın, məxrübə olsun asiman,  
Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman!*

Səməd Mənsur İran, ümməmən müsəlman mövzusuna «Molla Nəsrəddin»də çap olunan satiralarında daha çox müraciət etmişdir...

*Deyirəm, Molla əmi, cümlə müsəlman yaşasın,  
Yəni onlarda olan namusi-insan yaşasın!*

*Yaşasın tazə Hicazın kralı İbn Səud,  
Sonra Feysəldə olan şövkəti-Sultan Məhmud,  
İngilis tazə krala yenə versin mövlud,  
Müxtəsər, baş-başa ğəyyur Ərəbistan yaşasın,  
Ərəbistan dediyin türbəti-rizvan yaşasın!*

*Yaşasın Türkiyədə nalə çəkən köhnəcilər,  
Mövləvilər, zorilə şapka qoyan əhli-«xəbər»,  
Oldu biçarələrin yurd-yuvası zirü zəbər,  
Mövləvi beççələr ol zülfü-pərişan yaşasın,  
Əhli-Bəktəsi Vəli, qəhvəvü qəlyan yaşasın!*

*Yaşasın Ərdəbilin minlər ilə rövzəxani,  
Xalxalın seyyidi və Əsfəhanın rəml atanı,*

*Kirmanın dərvishi və Məşhədin əfyun satanı,  
Ölürəm, a kişi, başdan-başa Gilan yaşasın,  
Bizim isna əşəri məzhəbi, İran yaşasın!*

İranda Məclis seçkilərinə «münasibət» bildirən şair yazar:

*Sözdür, İranda gərək məclisi-əyan seçilə,  
Müctəhidlər seçilə, bəy seçilə, xan seçilə.  
Çünki İran işinin xeyrini iranlı bilir,  
Nə qanar mərdümi-dananın işin mən kimilər.  
Mülkədar olmasa, İranda həyat olmayıacaq,  
Kəndlinin qarnı doyursa, bərəkat olmayıacaq.*

Və «İran işi»nin biri də təntənəli tacqoyma mərasimidir ki, səsi-küyü dünyani başına alıb, ancaq bunun xalqa heç bir xeyri yoxdur...

*Telgraf oldu bütün Avropaya, ölkəyə car  
Ki, bu günlərdə olur şah Rza tacgüzər.*

*Sevinir, həpsi sevir tacı, yəqindir sevəcək,  
Çünki sevdirmiş əzəldən onu nəslisi-Qacar.*

*Bəzmlər çıdələnib, şəmi-şəbistan yaxılıb,  
Nəhr tək cari olbu abi-limu, abi-ənar.*

*Həmi çaylar sevinir, cümlə ağaclar sevinir,  
Bir tərəf tac günü, o biri tərəffəsli-bahar.*

*...Bəs o yaz-qış çürüdən cismini palçıqlarda,  
Ac qalan, əyni yalın, surəti məhrum dehqan?*

*Bəs o qürbətdə, fəlakətdə qalan hamballar,  
O əzilmiş qocalar, yaymaya həsrət tiflan?*

*Bəs o illər uzunu görməyən asudəliyi,  
Bəs baliq tutmaq üçün çayda-çamurda çalışan?..*

*Anlamaz kimsə onu, çünkü o, İran işidir,  
Satmayan dinini dünyaya müsəlman işidir.*

Səməd Mənsurun «Tuti», «Şeypur» və «Molla Nəsrəddin» jurnallarında çap olunmuş «A Tuti», «Mirzə məarif», «Qıraxmallı bəy», «Meydana çıx», «Gərəkdir», «Mənim olsun», «Söyüşün», «Yad et», «İranlılar marşı», «Bizim millət azad olub», «Nikolay dayıya», «Məslək satıram», «Yaman getdin», «Yeznə», «Qaçmaq günüdür», «Əbani-hal», «İskilər, ovlar liləndilər», «Töhfə», «Bəşarət», «Müsəlman ustası», «Bir möminin avropalıya xitabı», «Vahid Rusiyaya ithaf», «İnşaallah», «Hazırlıq», «Yolka bayramından məhrum olanlara töhfə», «Balaxanı mənəm-mənəm deyənlərinə töhfəyi-əbədi», «Müsahibə», «O nədir», «Lokarno», «Yaşasın», «Cavan doktorlarıq», «Əksi-şahanə», «İranda məclis seckisi», «Yaz fəsli», «Çaxır», «Bulvar qəhrəmanları» kimi onlarla satirik şeirləri qələmə alındıqları illərin tarixi salnaməsi, həmin illərdəki insan (və həyat) mənzərələrinin dəqiq təsviri, mükəmməl interpretasiyasıdır.

Və Sabirdən sonrakı sabiranəlikdir!..

Anar yazıçı:

«Qəribədir, amma bir yandan da çox təbiidir ki, 70 il bundan qabaq yazılmış satiralar bu gün daha da sərt, kəsgin, daha aktual səslənir. Bəlkə bu şeirlərin əsl məqamı elə indi gəlib»...

*Yazdilar, Şərqdə sultanları çox danladılar,  
Ağalar mətləbi gör indi necə anladılar,  
Parisə, Londona bir səslə durub banladılar...  
Kapital söylədi: «Səs salma, cibişdan yaşasın,  
Sonra sizlərdəki alver malı-vicdan yaşasın.*

Yaxud:

*Əzəl acliq məni məcbur elədi,  
Şögərib millətə muzdur elədi.  
İndi pul geldi də məxmur elədi,  
Məni millətdən əcəb dur elədi;  
O keçən məsləki, bişək, satıram,  
Gəl, gəl, ay müştəri, məslək satıram!*

Əlbəttə, bu misralar Sabirin eyni rədifi məşhur şeirinin poetexnoloji təsiri altında qələmə alınmışdır, ancaq məzmunca tamamilə müasirdir...

*Hərə öz nəfinə tapmış yeni yol,  
Sosialdır, federal, sağ ilə sol,  
Mən də tapdım bu yolu, pul ilə bol,  
Pul verən, hər necə ollam, desə ol.  
Gözümü pullayıb eynək satıram,  
Gəl, gəl, ay müştəri, məslək satıram!..*

Səməd Mənsurun Azərbaycana xarici müdaxilə, onun doğurduğu mürəkkəb ictimai-siyasi vəziyyət, ümumiyyətlə, beynəlxalq münasibətlərə həsr olunmuş satirik şeirləri dövrün mənzərəsini anlamaq baxımından diqqəti cəlb etməyə bilməz. Məsələn:

*Top nərəsi, qurşun səsi, at kişnəməsindən  
Göylər daşılır, evlər uçur qülqüləsindən.  
Türk ordusu buysa ki, onun nərə səsindən  
Aləm daşılır, vaz keç hökumət həvəsindən.  
Qaçmaq günüdür, ingilis! Osmanlı gəlir, arş!  
Qaçmaqda Mirkirtiç sənə, Hartun sənə yoldaş!*

Nazif Ələkbərli yazır:

«1918-20-ci illər S.Mənsur yaradıcılığının ən məhsuldar, onun fəaliyyətinin ən səmərəli illəri olmuşdur. Bu dövrdə onun milli istiqbalı, azad Azərbaycan mövzusuna həsr etdiyi şeirləri çıxmışdır ki, bu şeirlər də onun milli əqidə ilə, tərəqqi və istiqlal ilə tənəffüs etdiyi ni göstərməkdədir».

Bu dövrdə yazılmış şeirlərindən biri «Bakılı» adlanır. Və bu şeirə ona görə xüsusü diqqət vermək lazımdır ki, Səməd Mənsur bakılı idi, doğulub boy-a-başa çatdığın yurdun təessübünü çəkməmək mümkün deyildi; digər tərəfdən isə, həmin illərdə bütün Azərbaycanın taleyi Bakıda həll olunur, ürəyi Bakıda döyündürdü...

*Ey sərasər bədəni, fikri bətalət bakılı,  
Başqaları məqsudu amalına alət bakılı.*

*Keçən əyyamda pakub idin əğyarə yenə,  
Payimal olmalısan hər gələnə, hər gedənə,*

*Rütbə, mənsəb, dadaşım, verməyəcək kimsə sənə;  
Rütbəyə, mənsəbə yox səndə ləyaqət, bakılı,  
Ey sərasər bədəni, fikri bətalət bakılı.*

*Öz yerində bir adam etməsə hörmət də sənə,  
Kirvələr, pasluşilər etsə hökumət də sənə,  
Qardaşın tazə pristav verə zillət və sənə;  
Ağadır, döysə səni, çəkmə xəcalət, bakılı,  
Ey sərasər bədəni, fikri bətalət bakılı.*

*...Bu cahan fanidir, bel bağlama, ey kəblə filan,  
Ver yesin malını cindar, aşını mərsiyəxan,  
Əcnəbilər daşısın neftini milyan-milyan;  
Sən özün bir pitiyə eylə qənaət, bakılı,  
Ey sərasər bədəni, fikri bətalət bakılı.*

Səməd Mənsurun sovet dövrü satiralarında ayrı ayrı konkret şəxslərin tənqidi daha sərt, daha kəskindir...

*Mən deyərdim ki, bu Baba kişi idir,  
Kişinin köhnəsidir, bişmişidir.  
Gözlədim, çıxmadi bir şey Babadan,  
Babanın da evi olsun abadan.  
İşini qurdaladım, yaş çıxdı,  
O da Dadaş kimi oğraş çıxdı.  
Dəhri-məxrubədə bəs yoxmu kişi?  
Bu cahanın qalib Allaha işi...*

Yaxud:

*Ağlaram gülməli, əylənməli ətvarından,  
Gülərəm ağlamalı haləti-kirdarından.*

*Səni Məcnun eləmiş sanki riyasət eşqi,  
Anlaşılmaz iki söz etdiyi güftarından.  
O palan layiqi arxan dayanar səndəliyə,  
Sanki aləm şaşıyor nitqi-güharbarından...*

Ancaq təbii ki, şairin satirik qələminin qüdrətini, nə qədər doğru deyilsə də, bu «həcvlər» yox, cəmiyyətin ümumi əhval-ruhiyyəsindəki naqışlıkların tənqidi müəyyən edir:

*...Klublar ayda qırx gün bağlanır,  
Qulluqçusu həftədə bir yağılanır,  
«Kommunxoz»dur, qapısında ağlanır,  
Kənd bangıdır, «yox»dan başqa sözü yox.*

*...Kənd məktəbi bir həsirdir, dörd divar,  
Müəllim yox, bir qapıdır, bir açar,  
Kənd şurası gördüyüünə göz yumar,  
Mənzili var, içində bir mizi yox.*

*«Azteeso»dur, dəftəri çox, işi az,  
«Narkomsabes», «sabah gəl»i qurtarmaz,  
«Narkompros» cavab verməz, yüz min yaz,  
Kooperativdir, qışda getsək, buzu yox.*

Sovet sosialist quruluşunun dəbdəbəli (və yekəxana) ad-abreviaturlar arxasında gizlədilən yalançı, saxta simasını «aşiq dili» ilə verən şair dövlət rəhbərlərinin «karikatur»larını yaratmaqdand da çəkinmir:

*Mirzoyandır, alov yağır gözündən,  
Mirbəşirdir, məna çıxmır sözündən,*

*Qəzənfərdir, qorxar özü-özündən,  
Söz soran aşığa Allah yar olsun.*

Lakin, görünür, sovet sosialist dövrü yaradıcılığında Səməd Mənsurun mövcud sosial-siyasi gerçekliyə ən sərt (və sarkastik!) reaksiyası «Bacioğlunun dayiya ərizəsi» və «Dayının bacioğluya cavabı»dır (1925) ki, bu şeirləri oxuyanda Nəriman Nərimanovun taleyi yada düşür...

Bacioğlu «ərizə»sində yazır:

*Ay dayı, gəl bölüşək hər nə ki var vəlvələsiz,  
Mən cəsarətsiz uşaqq, sən kələmərd hövsələsiz.  
Yer mənim, lehmə mənim, vişka mənim, neft sənin,  
Beləliklə düzələr müşkül işi hər kəsənin.*

*...Əmrü fərman sənin olsun, onun icrası mənim,  
Hər şeyin nəfi sənin, davası, qovğası mənim.  
Can dayı, səndən ufaq bir diləyim var mənim,  
Mən ölüm, sanma ki, başqa kələyim var mənim.  
Mənə bir avtomobil, bir gözəl ev, bir kabinet  
Ver ki, daim eləyim əmrinə qul tək xidmət.  
Bizim el, qorxma, yatıbdır, yeri rahatdır ona,  
Ona gəl dəyməyinən, bir yekə minnətdir ona.*

Bu da «ərizə»nin cavabı:

*Bacioğlu, a qırışmal, bu nə sözdür, nə kələk?  
Aramızda, a gədə, «sən» nə demək, «mən» nə demək?  
...Naəlac oldum əzəldən sənə tapşırdım işi,  
Çaşaraq yoxsa sanırsan özünü sən də kişi?*

...Əbləh oğlu, səni qoydum ora huşyar olasan,  
Tutasan göz qabağın, bir uca divar olasan.  
Arxada mən işimi sazlayım, əncama salım,  
Azəri türklərini qafıl edib damə salım.  
  
...Sən özün, varü yoxun, əhlü əyalin da mənim,  
Baxışın, tərpənişin, fikrü xəyalin da mənim.  
Adə russan, malorus, ermənisən, sarsaq adam,  
Səni millət sanaraq qeydinə bir zərrə qalam?  
Sən unutma ki, mənim bəndeyi-fərmanımsan,  
Əmrimə etsən itaət, gözəl oğlanımsan.  
Sözümə baxmasan, onda çəkərəm Moskvaya,  
Səni də bənd edərəm adı görünməz yuvaya.

Səməd Mənsuru tənqid edən (əslində, ona ölü-mündən sonra ölüm hökmü yazan) sovet tənqidçi-ideoloqları bu şeirin adını belə çəkməmişdilər. Çünkü tənqid etmək üçün heç olmasa bir-iki beyt sitat gətirmək lazım idi. Şeir isə elə yazılmışdı ki, hansı beytdən nümunə versən, onun həqiqət olmadığını sübut etmək ya mümkün deyildi, ya da göz-görəti hayasızlıq olardı.

Səməd Mənsurun qəzetlərdən, jurnallardan, kitablardan «qovulan» poeziyası ürəklərə, dillərə köçüb yaşamağa başladı. Və beləliklə, xüsusi bir poetik məktəb yarandı ki, sovet dövründə bu məktəbi «dalda»larda davam etdirən söz sahibləri hərdən «burda Səməd Mənsuru da yad edəlim» deməklə ona ehtiramlarını bildirməkdən fəxr duyurdular. Büyük Əlağa Vahid kimi...

Üsyənlər, inqilablar, çevrilişlər gəlib gedir... İnsanlıq isə həmişə qalır...

Səməd Mənsur yaxşı görürdü ki, yeni quruluşla köhnəsi arasında mahiyyətcə fərq yoxdur... Və ona görə də deyirdi:

*Gərçi bizlər elədik qibleyi-aləm tərkin,  
Təzədən xan, bəy, ağa sizdə də var, bizdə də var.*

*Müstəbidlik bəşərin mayeyi-zatində imiş,  
Qan içən Sümri-dağa sizdə də var, bizdə də var.*

*Derlər: «Ərzi-bəşər axır olacaqdır cənnət»,  
Böylə bir zənni-xəta sizdə də var, bizdə də var.*

## Milliyyət... Və beynəlmiləliyyət

XX əsrin əvvəllərində elə bir Azərbaycan ziyalısı təsəvvür etmək mümkün deyil ki, millət mövzusunda düşünməmiş, yaxud eyni zamanda söz deməmiş olsun. Səməd Mənsur üçünse bu, əsas mövzulardan idi...

*Ya Rəbb, öz lütfünü kəsmə millətdən!  
Lüf qıl, qurtaraq çəngi-zillətdən!  
Bu möhlik yanğından saxla islami!  
Etmə bizi məhrum feyzü rəhmətdən!*

Şair yaxşı bilir ki, mənsub olduğu millət yüzillərlə qəflət yuxusuna gedib, dünya işlərindən bixəbər qalıb; indi yavaş-yavaş oyansa da, həli pərişan, əhvalı qarışiq, fikri dolaşıqdır...

*Məqsədin yolları xoflu səhra,  
Bir tərəf yanğındır, bir tərəf dərya!  
Dəstgir ol sən, ey xalıqi-yekta,  
Qurtaraq izzətlə bu fəlakətdən!*

Doğrudur, şeirdə Tanrıya müraciət olunur, əsas ümid ondan gözlənilir, lakin şair millətin oyanmasında «xadimi-elmü məarif»lərin, «əhli-qeyrət»lərin rolunu xüsusi qiymətləndirir, onların üzərinə tarixi məsuliyyət düşdüyüni ayrıca qeyd edir:

*Ey olan xadimi-elmü məarif,  
Etmə diriğ, hər qədər olsa məsarif.*

*Xeyir iş görən edər xeyrə təsadüf,  
Haqq da razi olar əhli-qeyrətdən.*

Səməd Mənsur milliyyətçilik ruhlu şeirlərinin çoxunu bu cür birbaşa, yaxud müstəqim mənalı deyil, özü-nəməxsus satirik «dil»də daha çox yazmışdır:

*Milləta, sən də ayıl, bir qeyrət et, meydanə çıx,  
Olma xam, əvvəl rəviş öyrən, yola zindanə çıx.*

*...Bir yoğun millətpərəst ol, evdə çoxlu-çoxlu yat,  
Harada məclis olsa gəl, çox-çox danış xalqı oyat,  
Xəlvətə düşdükcə sən vicdanı bir dinarə sat,  
Şöhrət axtar, əndlən, insafın, səbatın daşın at...  
Böylə boş şeylərdən əl çək, səy qıl bir yanə çıx,  
Olma xam, əvvəl rəviş öyrən, yola zindanə çıx.*

*...Xaricinin millətin sevməkdən, aşna, qıl həzər,  
Sarsaq işdir bu təəssüb, cibinə eylər zərər,  
Pul qazan, pul hər nədən olmuş ola, ol bəxtəvər,  
Qıl qənaət, ye günorta turp-çörək, axşam kəvər...  
Yığ pulu qoy kisəyə, dövlətli ol, meydanə çıx,  
Ey müsəlman, biclik öyrən, bu yola zindanə çıx.*

Yüzillərlə millətin başını xarab etmiş cürbəcür eşq xəyalları, məhəbbət əfsanələri, indi də «Zinalar»la keflər, «Yolka ətrafi»ndakı macəralar, ireli çıxanların «qeyrət müqəvvəsi»ndən başqa bir şey olmamaları gələcək barədə də yaxşı heç nə vəd etmir. Və qəzet-jurnalların da oyanışa, tərəqqiyə, «millət olmağ»a çağırışları qulaq ardına vurulur...

«*Tuti*»ya, əl vurma, millət esq dünyasındadır,  
Eşq dünyasındadır, dilbər təmənnasındadır.

...Millət öz karın bilir, sən «*Tuti*», çox dad eyləmə,  
Boş yerə ağzin yorub bir kəlmə fəryad eyləmə,  
Gah gülüb, gah ağlayıb, gah inşad eyləmə...  
«*Tuti*» çəşmiş xəlqdən imdad xülyasındadır.  
«*Tuti*»ya, qaç get, bu millət eşq dünyasındadır.

Şair göstərir ki, belə bir millətin azadlığa çıxması  
da müsbət heç nə vəd etmir...

*Qaç, oğlan, bizim millət azad olub,*  
*Bizim millət azad olub, zad olub.*

*Hürriyət nədir çünkü, bizlər anlarıq,*  
*Çətin işimizi indi sahmanlarıq,*  
*Vurub çırparıq, döşlərik, yanlarıq;*  
*Bu gün nabələdlər də ustاد olub,*  
*Qaç, oğlan, bizim millət azad olub.*

*Dəli at kimi qırmışıq noxtanı,*  
*Hani girdavoy, qorxaq ondan, hani?*  
*Vurub tapdariq arvadı, oğlani;*  
*Biz azadəyi, könlümüz şad olub,*  
*Qaç, oğlan, bizim millət azad olub.*

*Vurub yixmaq, öldürmək adət bizi,*  
*Ev açmaq və oğurluq sənət bizi,*  
*Edərdi pristav əziyyət bizi;*

*Pristav qaçıb, polis bərbad olub,*  
*Qaç, oğlan, bizim millət azad olub...*

Ancaq bu intəhasız ümidsizlik içərsində hərdən müəyyən təsəlli qıçılcımları da görünür. Məsələn, Üzeyir bəyin xidmətləri kimi...

Və şair onu ürəkdən alqışlayır:

*Min təşəkkür bu Üzeyrin bizə xidmətlərinə,*  
*Xalqa göstərdiyi ol səhneyi-qeyrətlərinə!*

...*Görə Zərdabi Həsən bəy Üzeyrin hünərin,*  
*Qırx sənə zəhmətinin gör, ey Nəcəf bəy, səmərin.*  
*Durun alqışlayın indi bu günün bəxtəvərin,*  
*Sindirib çün operettayla cəhalət kəmərin.*  
*Mən də təzim edirəm səhneyi-qeyrətlərinə,*  
*Min təşəkkür bu Üzeyrin bizə xidmətlərinə.*

Fikrimizcə, «Yoldaş Nərimanovun vüruduna təbrik» də şairin milli hissələrinin, duygularının təlatümündən yaranmışdı...

*Sönük ürəklərə verdin vürudunla sürür,*  
*Demək olar ki, qaranlıq sərhaya saçdır nur.*

...*Nə səndən, indi, əzəldə əsərdi, titrər idi,*  
*Səriri-səltənəti harisanı-naməşhur.*

*Yetimlər sevinər haminin vürudu ilə,*  
*Ləimlər acıyar, qarşı dursa ədl ilə zur.*

*Adın eşitçək ümumən könlüllər aldı sünun,  
Üzün görən nigaranlar nigahi oldu sürur.*

*Edər bu gün bu vürudunu zəiflər təbrik,  
Deyər ki, çox yaşa, yoldaş, ol bəzmdə mənsur.*

Azərbaycanda mürəkkəb bir tarixi şəraitdə həkimiyət başına gələn (əslində, gətirilən) milli bir ziyalının böyük işlər görəcəyinə, ən azından millətin yetim-yesirinə yiyə duracağına şair əmin idi. Və bu əminliyində, prinsip etibarılə, yanılmamışdı da... Ancaq sonralar özünün də etiraf etdiyi kimi, «zəmanə alçaqlıq zamanı» idi, Nəriman Nərimanov da günah olmadı...

Səməd Mənsur milliyyətçi olduğu qədər də Sabir, Hadi, Cavid kimi beynəlmiləliyyətçidir. Və onun bu beynəlmiləliyyətçiliyi milliyyətçiliyi qədər dərin, bütün miqyası ilə dərk edilmiş və səmimidir...

*Bir əsr ki yer səhnəsidir qan ilə əlvən,  
Bir vaxt ki övrainə heyran olur insan,  
Bir gün ki baxan hər tərəfə qan görəcək, qan;  
Qarşu duruyor zülmət ilə bədri-dirəxşan,  
Qan tökməyə, can verməyə amadədü hər an.  
Hər kəs ki hüququn düşünər, rütbəsin anlar,  
Hər kəs eşidər hər səsini, hər sözün anlar.  
Bir əsr ki çarpışmadadır nur ilə zülmət,  
Bir vaxt ki məzlumlar almiş ələ fürsət,  
Bir gün ki tutub yer üzünü həşri-qiyamət,  
Sən, ey əzilən, sən də oyan, sən də qiyam et.  
Görsün səni də, xof eləsin əhli-xəyanət,*

*Cix ərsəyi-meydanə çabuq əldə silahın.  
Məzlumlara şamil olan Tanrı pənahın!..*

«Proletar beynəlmiləlciliyi»nin hələ sovet «çirkab»ına bulaşmamış bu poetik təzahürünü Səməd Mənsur yaradıcılığı üçün ona görə təbii saymaq olar ki, bir il sonra – 1920-ci ildə eyni mövzuda daha mükəmməl şeiri olan «Beynəlmiləliyyət»i yazıb çap etdirdi...

*Qalx, ey əlli min dürlü qabarla qabarən ər,  
Əzgin əlivin sövlətini aləmə göstər!*

*İllərcə səni qul edəni məhv edəcəksən,  
Hər bir bəşəri kəndinə bilməklə bərabər!*

*Səs çıxmayaçaq, yaxşı demişlər ki, tək əldən,  
Dağlar duramaz, cümlə bəşər olsa bərabər.*

Məşhur «Internasional»ın «galx, ey lənətlə dam-  
ğalanmışaclar və qullar dünyası!» misralarını (və intona-  
siyasını) xatırladan bu ifadə tərzi Səməd Mənsurun  
ümumbəşəri dünyagörüşündən xəbər verir. Çünkü öz mil-  
lətini sevən böyük şair-mütəfəkkir ümumiyyətlə insan-  
liğin taleyinə laqeyd ola bilməz:

*Birlilik, yenə birlilik demiş ərbabi-təsəvvür,  
Beynəlmiləliyyət, ucalıq, aləmi-əkbər!*

*Beynəlmiləliyyətlə döñər cənnətə dünya,  
Dünyaya işıqlar saçə ol bədri-münəvvər.*

*Qalx, pərdeyi-cəhlı uzağa at göz önündən,  
Məruz ola ənzarına ta qayeyi-əhmər.*

İnsanların bir qisminin onların daha böyük hissəsini allahsızcasına istismar etməsi, qarışqa kimi tapdalayıb əzməsi insafdan deyil. Və bir halda ki, əzilənlərin birliliyi onların xilas yolu, dünyada bərabərliyin, «zövqü səfa»nın «yüksekliş»in rəhnidir, bu birlikdən niyə imtina etməli?..

*Görsün də bu yüksəkliyi, sərvətli utansın,  
Onlar ki sanırdı bizi bir muri-mühəqqər.*

*Görsün o mühəqqər necə bir qaplana dönmiş,  
Qarşı duramaz kəndisinə əsvətü əşgər.*

*Beynəlmiləliyyət ürəyə zövqü səfadır,  
Beynəlmiləliyyət bizə yol göstərən əxtər.*

*Cırkindir, əvət, ömr sürürkən ufaq olmaq,  
Yüksəlməli, yüksəlməlidir aləmi-digər!*

Kiməsə elə gələ bilər ki, Səməd Mənsur bu cür «proletar beynəlmiləciliyi» ilə «kapitalizm»dən «sosializm»ə keçirdi... Ancaq elə deyil...

Onun təbiətində, ruhunda sonu görünməyən, hüdüdsuz bir romantika vardı. Və «əzənsiz», «əzilənsiz» bir cəmiyyət (dünya!) görmək istəyirdi. Elə bir cəmiyyət (və dünya!) ki, hələ ancaq Dahilərin xəyallarında qurulur...

«...Doğru halət görmədim»...  
«Həpsi rəngdir»

Azərbaycan ədəbiyyatşunaslığında, mənim bildiyimə görə, Molla Pənah Vəqifin «Görmədim»i ilə Səməd Mənsurun «Həpsi rəngdir»ini ilk dəfə Abbas Çingiz (Abdullahov) müqayisə etmiş, ancaq nədənsə bu şeirlər arasındaki ideya-estetik varisiyyin dərinliyinə varmaq əvəzinə, başladığı uğurlu müqayisəni tamamilə absurd istiqamətə yönəltmişdir.

Səməd Mənsur poeziyasının ən yüksək zirvəsi, heç bir mübahisəsiz demək olar ki, məşhur «Həpsi rəngdir» şeiridir. Və tamamilə təbiidir ki, şairin ilk kitabı da (Bakı, Azərbaycan Jurnalistlər Birliyi «Nicat» nəşriyyatı, 1993. Tərtib edəni və ön sözün müəllifi Anar. Redaktor Hacı Hacıyev) məhz bu adla nəşr edilmişdir. Kitabın «Dünyani «rəng» bilən şair» başlıqlı ön sözündə Anar yazır:

«Səməd Mənsur (1879-1927) ədəbiyyat tarixlərimiz, ədəbiyyatşunaslıq kitablarımız, mətbuat səhifələrində adı az çəkilən, ya heç çəkilməyən, ya da çəkiləndə illər boyu mənfi səciyyələndirilən başibələli şairlərimizdəndir. Hər halda lap son zamanlara qədər belə idi. Onun haqqında az-çox məlumatı olanların belə bildikləri nə idi? Bakıda anadan olub, Azərbaycanın sovetləşməsindən əvvəl şair kimi tanınıb. Sovet dövründə də bir neçə il yaşayıb, şeirlər yazıb və tazə həyata ironik, rişxəndli münasibət bəsləyib. Bir də onu bilirdik ki, Səməd Mənsurun

«Həpsi rəngdir» adlı şeiri var və bu şeirdə mürtəcə, bədbin fəlsəfə ifadə olunub».

Və əlavə edir ki, «bu gün, nəhayət, çox sadə bir hikməti dərk etmişik – bədbinlik heç də mürtəcə, zərərlı, ziyanlı demək deyil. Mahiyyəti etibarilə, həyata bədbin, küsgün bir baxışı əks etdirən şeir də yüksək sənət örnəyi ola bilər. Hər halda Səməd Mənsurun «Həpsi rəngdir» şeiri min illik Azərbaycan şeirinin hər hansı bir antologiyasına, söz xəzinəsinə daxil edilməyə layiq bir əsərdir».

Şeir 1919-cu il martın 22-də qələmə alınsa da, məlum olduğu kimi, 1926-ci ilin mayında çıxan «Ədəbi parçalar» məcmuəsində, özü də maraqlıdır ki, «Klassik ədəbiyyatımızdan» başlığı altında dərc edilmişdir. Və bir tərəfdən, çox böyük maraq doğurmuş, digər tərəfdən, çox kəskin tənqidə məruz qalmışdı.

«Həpsi rəngdir» gərək yazılışı gününlərdə çap olunaydı... Əger belə olsayıdı, yəqin ki, Səməd Mənsur həm dövrün az-çox demokratiyasına, həm də özünü polad kimi möhkəm xarakterinə dayanıb sağ qala bilərdi. Ancaq 1926-ci ilin yazısında çap olunan belə bir şeirin müəllifinin həmin ilin qışına qədər yaşaması da qənimət sayılı bilər.

«Həpsi rəngdir» Səməd Mənsurun sovet dövründəki ədəbi taleyini (və ümumiyyətlə taleyini) həll edən hadisə olmuş, çox zaman şairin dünyagörüşü, yaradıcılıq metodu barədəki rəsmi ideoloji mövqeyi bütün yaradıcılığı yox, yalnız bu şeir (əsər!) formalasdırılmışdır. Həmin mövqə isə təxminən bundan ibarət idi ki, Səməd Mənsur feodal-burjua təfəkkürlü, sosialist inqilabının nailiyyətlərini görməyən, nihilist, pessimist və mistik şairdir.

20-ci, 30-cu illərdə hər hansı şairə belə, yaxud buna bənzər bir damğa vurulurdusa, onun aqibətinin necə

olacağı Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıll Müşfiqin tərcüməyi-hallarından yaxşı məlumdur. Və yəqin ki, bu barədə təfsilatı ilə bəhs etməyə də artıq heç bir ehtiyac yoxdur...

Lakin sual olunur: «Həpsi rəngdir» şeirində nə vardı ki, yeni yaranmış sovet ədəbi tənqidini (və ümumən sovet ideologiyasını) bu qədər qəzəbləndirmişdi?.. Tədqiqatçılar həmin suala cavab tapmağa çalışmışlar...

Nazif Ələkbərli yazar:

«Tədqiqatçı Abbas Çingiz «Hər şey rəngdir» şeirini Molla Pənah Vaqifin «Görmədim» műxəmməsi ilə müqayisə edir və S.Mənsurun bədbinliyinə haqq qazandırır. A.Çingiz öz məqaləsində yazar: «Görmədim» műxəmməsinin bədbin ruhu «nikbin» Vaqif üçün bir məziiyyət sayıldığı halda bəs niyə ağır, əzab-əziyyətli, keşməkeşli bir dövrdə yaşayan S.Mənsur üçün bir qəbahət sayılır və tərkidünyalıq, bədbinlik, intihara çağırış, «ölüm və sər-xoşluq himni» kimi qiymətləndirilir?»

«Rəngdir» şeirini təkcə «Görmədim» műxəmməsi ilə deyil, klassik poeziyamızın bir sıra nümunələri ilə müqayisə etmək mümkündür»...

Əlbəttə, mümkündür və belə də olmalıdır. Hər şeydən əvvəl ona görə ki, Səməd Mənsurun yaradıcılığı, dünyagörüşü zəngin milli (klassik) ənənələrə əsaslanırdı, «improvizasiya» deyidi. Və yəqin ki, «Həpsi rəngdir» i ədəbi sələflik-xələflik baxımından müqayisə etmək üçün ən münasib tarixi fakt da məhz «Görmədim»dir... Ancaq məsələ bunda deyil... Tədqiqatçı Abbas Çingizi düşündürən odur ki, nə üçün sovet ideologiyası Vaqifi qəbul etdi, Səməd Mənsuru isə yox?..

Birincisi, 20-ci, 30-cu illərdə Vaqif, xüsusilə onun «Görmədim» i rəsmi ideologiya səviyyəsində elə də rahat həzm olunmurdu. Və bu «feodal-patriarxal təfəkkürlü» şairi həmin ideologiyaya qəbul elətdirməkdən ötrü çox zəhmətlər çəkilmişdi... Eləcə də dahi Füzulini!..

İkinci isə, Vaqifin «Görmədim» i çox əvvəlki dövrlərə aid idi. O dövrlərə ki, sovet ideologiyasının özünü də tənqid hədəfi idi... Səməd Mənsur isə hər şeyin «rəng» (saxta!) olduğunu 20-ci illərin «tribuna»sından deyirdi...

*Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir,  
Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,  
Mey riya, məşüqə ğəşş, hüsnü vəcahət rəngdir...  
Rəngdir hər dörlü matəm, hər müsərrət rəngdir,  
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.*

Səməd Mənsur XIX əsrin sonlarında artıq dünya işlərindən baş çıxaran fəhmi bir gənc idi. Və nəzərə alsaq ki, bu dövrdən etibarən «neft bumu» yaşayan Bakı da mənən-ruhən elə o yaşda, o fəhmdə idi, onda təsəvvür etmək çətin deyil ki, Səməd Mənsurun əhvali-ruhiyyəsi ilə vətəni Bakının ovqatı müxtəlif parametrlər üzrə nə qədər üst-üstə düşündü...

*Görmədim bir zərri-xalis buteyi-nasutdə,  
Mənəvi min ləkə gördüm ləldə, yaqutdə,  
Biqərar insan olur görmək fəqət tabütdə...  
Bilmərəm varmı sədaqət aləmi-lahutdə,  
Azma, fikrim, cümlə ecəzü kəramət rəngdir.*

XX əsrin ilk illəri təhsilini həyatdan alan (özü də necə həyatdan?.. Bir tərəfdə dövlət – imperiyalar, o biri tərəfdə ona qarşı üşyanlar!.. Bir tərəfdə din, o biri tərəfdə ona «qarşı» təriqətlər!.. Bir tərəfdə Allah, o biri tərəfdə allahlıq iddiasında olan növbənöv şeytanlar!..) Səməd Mənsurun müəllimi nə qədər laübali olsa da, o qədər səmimi idi...

*Hər kəsin Cibrili kəndi qəlbidir, vicdanıdır,  
Var isə insafı şəxsin, dinidir, imanıdır,  
Bədnihad insanların öz nəfsi öz şeytanıdır...  
Lövhə-qəlbi arıfin ayatıdır, Quranıdır,  
Mabədi övhamıdır, şərü təriqət rəngdir.*

Və bu laübali səmimiyyətdən çıxan nəticə o idi ki, İnsan şəxsiyyəti (özünün mürəkkəb psixoloji təbiətilə birlilikdə) hər şeyin fövqündədir. Əgər onun vicdanı varsa... Qalanı, necə deyərlər, «təfərrüat»dır...

*Bir zaman vardı ki, mən həmfikir idim zöhhad ilə,  
Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,  
Dedim, əyyaş olmalı, ta gün keçə mötad ilə...  
Cümlə eyşü nuşı gördüm müxtəlif fəryad ilə,  
Anladım ki, zöhdü təqva, eyşü işrat rəngdir.*

«Həpsi rəngdir»də Səməd Mənsurun ən uğurlu metaforalarından biri şair uydurmasına «takılması»dır... Azərbaycan poeziyası tarixində belə cəhdlər, əslində, çox olmuş, «Həpsi rəngdir» müəllifinin Ustası bir vaxtlar hətta «aldanma ki, şair sözü, əlbəttə, yalandır» demişdi...

Ancaq Səməd Mənsur məsələnin «kök»ünə gedir...

*Qıl təsəvvür bir daha şairlərin xülyasını,  
Aşıqi-zarin başında seyr qıl sövdasını,  
Qəbri aç, göstər ona Şirinini, Leylasını...  
Bir ayılsın da, düşünsün gördüyü röyasını,  
«Bax», deyir, «həqqi, bütün eşqü  
məhəbbət rəngdir»...*

«Həpsi rəngdir» şeirinin ideya-estetik məzmununu, xüsusilə müəllifin mənsub olduğu yaradıcılıq metodu müəyyənləşdirmək baxımından, həm böyük maraq, həm də müəyyən mülahizələr doğurmuşdur...

Nazif Ələkbərli yazır:

«Səməd Mənsurun poetik-fəlsəfi idrakı həmişə rənglərlə nəfəs alır, rənglərlə düşünür, əsas istiarə kimi rənglərdən istifadə edir. Bu mənada əsrin əvvəllerində o, simvolizmə ən yaxın və hətta bu simvolizmi təbliğ və təlqin edən şairlərdən biri olmuşdur».

Əlbəttə, fikrin birinci hissəsi nə qədər doğrudursa, ikincisi o qədər yanlışdır. Çünkü bu, simvolizm deyil, rəng simvolikasından, sadəcə, yüksək sənətkarlıqla istifadədir. Ona görə də Səməd Mənsuru XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına «simvolizmi təbliğ və təlqin edən şairlərdən biri» kimi təqdim etmək nə simvolizm nəzəriyyəsi, nə Səməd Mənsurun yaradıcılıq metodu, nə də şairin yazış yaratdığı dövrün ədəbi metod axtarışları baxımından özünü doğruldur.

Digər bir mübahisəli məsələ «Həpsi rəngdir» şeirinin yaranmasında hansısa konkret tarixi hadisələrin təsirinin olub-olmamasıdır.

Nazif Ələkbərli, prinsip etibarilə, belə bir təsirin olduğu qənaətindədir. Və ona görə də yazar:

«...19-cu ildə nə olmuşdu, nə baş vermişdi ki, şairin ovqatına güclü təsir göstərmişdi? Qısa müddət ərzində bir neçə Nazirlər Kabinetinin dəyişməsi, Azərbaycan istiqlalı üzərində təhlükə, xüsusilə bolşeviklərin çevriliş ərəfəsində xüsusi fəallaşması, Şimaldan Denikin təhlükəsi – bütün bunlar dövrün bədii təfəkkürünə əhəmiyyətli dərəcədə əks olunmuşdur»...

Fikrimizcə, dərin ictimai-fəlsəfi təfəkkürün (və yüksək bədii-metafizik ümumiləşdirmənin) məhsulu olan «Həpsi rəngdir» şeirini bir ilin, nə qədər mürəkkəb olursa-olsun, hadisələrinin doğurduğu ovqatın nəticəsi kimi qəbul etmək doğru deyil... Təyyar Salamoğlunun aşağıdakı mülahizəsi də məhz bu baxımdan bizə mübahisəli görünür:

«Həpsi rəngdir» şeiri S.Mənsurun yaradıcılığının ən müvəffəqiyətli nümunəsi olmaqla, onun yaşadığı cəmiyyətin, qoynunda dolaşlığı ictimai mühitin çürüklüyünü, mənəvi eybəcərliyini bütün çıldaqlığı ilə təsvir edən bir əsərdir.

...S.Mənsur həyatı dərin müşahidə nəticəsində yaşadığı mühitdə sədaqətlilərin sədaqətinə, kərəm əhlinin kərəminə, məsləklilərin məsləkinə, aşıqlərin eşqinə və s. inanmır, bunların bir rəng olması qənaətinə gəlir».

Hərçənd Təyyar Salamoğlu şeirin yaranmasına təsir edən konkret tarixi hadisə və ya hadisələrdən deyil, bütöv bir dövrün cəmiyyətinin və mühitinin «eybəcərliy»indən, «çürüklüy»ündən bəhs edir, ancaq bu da əsas sayla bilməz.

Səməd Mənsurun tədqiqatçılarından Yadigar Mehdiyeva yazar:

«...Həyatı tünd rənglərlə görən S.Mənsurun kədəri qabaqcadan duyduğu tarixə əsaslanırdı».

Fikrimizcə, bu sözlərdə müəyyən həqiqət var. Belə ki, Səməd Mənsur «həpsi rəngdir» deyəndə, doğrudan da, bir ilin, bir dövrün deyil, bütün dövrlərin mənzərəsini, yaxud məzmun-mahiyətini nəzərdə tutur. Və bu cür miqyaslı ümumiləşdirmə məhdud bir zaman hadisələri üzərindəki müşahidələrin və ya həmin hadisələrin bila-vasitə təsirinin nəticəsi ola bilməz...

Çünki felsəfi mühakimənin zamanı yoxdur...

«Həpsi rəngdir» isə bütünlükdə felsəfi mühakimələrdən ibarətdir...

*Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,  
Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,  
Küllən əbnayı-bəşər öz nəfsinə olmuş fəda...*

*Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,  
«Məslək»ə isnad edər, məslək, dəyanət rəngdir.*

XVIII əsrin sonlarının Vaqifi ilə XX əsrin əvvəllərinin Mənsuru arasında «Görmədim»lə «Həpsi rəngdir»ın müqayisəsi kontekstində həyata (və dünyaya) ideya-estetik (metodoloji!) baxışda bir fərq varmı?..

«Var!» deyən varsa, «Həpsi rəngdir»də Vaqifə Mənsurun yalnız ovqat fəlsəfəsini deyil, ortaq poetik leksikonunu da gərək görməsin...

*Bilmədim neyçinmiş aləm, bunca da yəsü ələm,  
Zövrəqi-ömrün mühiti vərtəban, dəryayi-qəm,*

*Böylə halda kimsədənbihudədir ummaq kərəm...  
Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,  
Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngdir.*

Odur ki, Nazif Ələkbərlinin nə «Həpsi rəngdir» müxəmməsi milli simvolizmin ən yüksək zirvəsi sayıla bilər» gümanı, nə də «bu şeirin qaynaqları klassik nur fəlsəfəsindən, işraqilikdən və ya emanasiya ideyalarından gəlir» qənaəti özünü doğrultmur. Aşağıdakı fikri isə, nə gümandır, nə də qənaət, ancaq etiraf edək ki, maraqlıdır, ən azı absurdluğuna görə:

«...Rəngə sitayış «Rəngdir» şeirinin yazılılığı illərdə çox aktual görünürdü. Belə ki, Rusiyada vətəndaş müharibəsi «ağlar» ilə «qırmızılar» arasında gedirdi. Ağ qvardiya qırmızı qvardiya ilə çarpışındı, ağ bayraqların qırmızı bayraqları yenməsi üçün güclü mübarizə aparılırdı. Müstəqillik elan edən ölkələrin çoxu üçrəngli bayraqlarla siyasi səhnəyə atılırdılar».

«Həpsi rəngdir» şeirini daha dərindən anlamaq üçün, elə bilirik ki, bir istinad nöqtəsi də var ki, onu «Talesiz şairin taleyi» məqaləsinin müəllifi Təyyar Salamoğlu göstərməmişdir:

«Şəxsi həyatında... nə qədər çox məhrumiyyətlərə məruz qalmışdırsa da, S.Mənsur insan «nəcib xislətlə, pak vicdanlı olmalıdır» əqidəsində olmuş, bütün həyatı boyu bu fikrə sadıq qalmışdır... Bütün bunlarsız S.Mənsuru «Həpsi rəngdir» şeirinin müəllifi kimi də dərk etmək qeyri-mümkündür».

Vaqifin «Görmədim»ində həyatın «metafizika»-sindən «çıxış yolu» göstərilmir, Mənsurda isə, Vaqifdən yeganə fərq odur ki, bu «yol» var...

*İndi ki mümkün deyil aləmdə olmaq kamyab,  
Ey gözüm qurbanı, saqi, ver genə sağər-şərab,  
Ver genə sağər-şərab, ey saqiyi-alıcıənab...  
Bəlkə, bədənlə edə Mənsur rahət iktisab,  
Yoxsa, bu aləmdə yoxdur istirahət, rəngdir...*

Şeiri üç nöqtə ilə bitirdim, lakin eyni müvəffəqiyətə nida (!..) və ya sualla (?) da bitirmək olardı... Birinci halda şərab (tərki-dünyalıq!) rənglərdən (saxtakarlıqdan) ibarət dünyadan xilas yolu («istirahət») demək olardı, ikinci halda isə bu cür «istirahət»dən də rəngin (saxtakarlığın) növbəti təzahürü kimi imtina etmək mənasına gələrdi.

Şair bunlardan hansını demişdi, deyə bilmərəm...

Ancaq onu deyə bilərəm ki, heç biri sovet ideo-loyiyasını «ustraivat» eləmirdi. Elə isə «Oktyabr və türk ədəbiyyatı» (1930) kitabının müəllifi bədbəxtən (və ya onun kimilərindən) niyə inciyirik ki, böyük şairə ölümündən sonra da ölüm hökmü yazmalı olub, bir halda ki, «həpsi rəngdir»?..

«Həpsi rəngdir» Azərbaycan poeziyasında bir şairin şeiri olaraq qalmadı, nə qədər yasaq edilsə də geniş yayıldı və ona nəzirələr yazılı ki, mükəmməllərindən biri Məhəmməd ağa Müştəriyə məxsusdur:

*Uyma dünyayə, könül, çün kari-dünya rəngdir,  
Çək nəzər şu seyrgəhdən kim, bu məva rəngdir,  
Fərxi-gülşəndə çəkilmiş nəqşı-ziba rəngdir,  
Müxtəlif rəngə düşən gullər sərapa rəngdir,  
Əlqərəz, şu bağda nə varsa, yeksa rəngdir.*

*Mehri-aləmtabdır gül çöhrəsin rəngin edən,  
Bülbülün nahəq qanıdır gül üzün təlvin edən,  
Hüsni-Yusifdir Züleyxa tələtin təzyin edən,  
Heyf kim, yox bu sözü üşşaqə bir təlqin edən,  
Hüsni-Yusif rəngdir, hüsni-Züleyxa rəngdir.*

*Müxtəlif rəngə düşən bir şəxsə dün oldum düçar,  
Söylədim, ya rusiyahü bədşüarı kəcmədar,  
Gündə bir rəngi nə üçün eyləyibsən ixtiyar,  
Rasüxündə söylədi: qəflətdəsən, ey huşyar,  
Bax cəhan miratinə, billurasa rəngdir.*

*Məclisi-işrət ara çarpdı gözə bir şux şəng,  
Rəng alırdı ləblərindən, badeyi-yaqutrəng,  
Çün Nəkisa, Barbəd əlib oxurdu nayü cəng,  
Söylədim: ey Xosrovü Şirindən yüz gəz qəşəng,  
Bu nə məhfildir, dedi: sonra, təmanən rəngdir.*

*Məscidü camedə, ey dil, tutma minbər tək məqam,  
Səcdədən çün bir yerə səf-səf cəm olmuş xasü am,  
Təsbehin mövəslisi tək ayrılmış onlardan imam,  
Zahidi-xüşkün namazına gəl uyma sübhü şam.  
Şu sözü övraq qıl kim, zöhdü təqva rəngdir.*

*Ey könül, sevmə cahani, sən deyən dilbər deyil,  
Dilbər ol kəsdir ki, o möhtaci-heç zivər deyil,  
Çəşmə çarpan arızıdır, zatən o həm cövhər deyil,  
Öylə bir dildar bul, rəngi onun izhar deyil,  
Qan ki, zahirdə olan məcmui-əşya rəngdir.*

*Müştəri, aç didəni, qıl kainatə bir nəzər,  
Nilgün xəm içrə gör qaç lövnə girmiş bəhrü bər,  
Çərxi-əladə çəkilmiş gör nə əlvan nəqşələr,  
Bax neçə min rəngə düşmüş surəti-növi-bəşər,  
Müxtəsər, dünyavü matıha sərasər rəngdir.*

«Həpsi rəngdir» bəşər təfəkkürünün çox dərin qatlarından gəldiyinə görədir ki, milli ictimai şüurda bu qədər miqyaslı rezonans verə, bütün dövrlərin və zamanların ideya-poetik hadisəsinə çevrile bildi.

Və müstəmləkə təzyiqi bir balaca imkan verən kimi dövrün böyük şair-mütəfəkkiri Rəsul Rza öz «Rənglər» silsiləsini qələmə alıb cəsarətlə Səməd Mənsuru xatırladı...

### **«Dedim... Yenə deyirəm...»**

Səməd Mənsurun həm bir şəxsiyyət, həm də bir şair kimi qüdrəti onda idi ki, dediyi sözün üstündə axıra kimi dura bilmışdı...

*Mən dedim «rəng», yenə rəngi-mükərrər deyirəm,  
Rəngdir ərzü səma, bərzəxü məhşər deyirəm,  
Rəngdir ruhü bədən, məsnədü çənbər deyirəm,  
Duraraq cümleyi-afaqə bərabər deyirəm:  
Etirazın mənə, ey tazə cavan, gülməlidir!*

Səməd Mənsurun yeganə «Seçilmiş əsərləri»nin (tərtib edənlər: Əliheydər Hüseynov, Təranə Hüseynova, Abbas Abdullayev) «İzahlar və şərhələr»ində göstərilir ki, «Hansı bir türk şairi isə «Həpsi rəngdir» şeirinə tənqidi bir şeir yazmış, S.Mənsur da ona cavab olaraq «Gülməlidir»i qələmə almışdır»... Təəssüf ki, nə həmin «tənqidi şeir», nə də onun müəllifi «hansı bir türk şairi isə» indi heç kimin yanında qalmayıb, ancaq o «tazə cavan»a «qo-ca» şair-mütəfəkkirin cavabı tarixə yazılıb:

*Tairi-fikrim ilə göyləri gəzdim yeksər,  
Ta görün ki nə imiş şəmsü kəvakibü qəmər,  
Parlayır dideyi-əcubə kimi min əxtər,  
Hərə yıldız arayır bəxtinə, həp ondan əsər,  
Gözləyir, mənzərəsi etdi məni zirü zəbər,  
Nöh fələkdən hanı bir namü nişan, gülməlidir.*

«Tazə cavan» nə demişdi bilmirik, ancaq «qoca» şair-mütəfəkkir deyir ki, mən hər kəsin imdad gözlədiyi göylərdən də xəbərdaram, oralara da ümid yoxdur... Çünkü hələ indiyə qədər bir «namü nişan» verməmiş, nə işin iyiyəsi olduqlarını bildirməmişlər... Bu isə o deməkdir ki, onların özləri kimi, onlara bəslənən ümidiłər də «rəng»dir...

*Parçalar gördüm uçur hər tərəfə sərgərdan,  
Bilmək olmaz belə tedadını milyan-milyan,  
Həmi biheysü şüur etmədə daim dövran,  
Ədəmi-nərmü nizam əqlimi qılmış heyran,  
Nə demək Əqrəbü Cövza, o həmin, ya Sərətan,  
Vəhmdir həpsi xəyalat, inan, gülməlidir.*

«Həpsi rəngdir»dəki fəlsəfi idrak dərinliyi (və poemətəfizik interpretasiya mükəmməlliyi!) burada da var. Və söhbət sadəcə «var» deməklə bitmir... Nə özünün adını, nə də şeirinin məzmun-mündərəcəsini bilmədiyimiz, yalnız Səməd Mənsurun cavabına görə yaddaşlarda qalan anonim şairə-«tazə cavan»a ona görə minnətdar olmalıdır ki, bir dəfə «Həpsi rəngdir»lə püşkürüb «yuxuya getmiş» vulkanı təzədən oyatmış...

*Göyü, əflaki burax, ərzdən et əzmi-kəlam,  
Bu nədir fırlanıbor ortada top kimi müdəm,  
Milyon illər yürüyür, ləmhə də tutmaz aram,  
Milyon illər edəcəkdir yenə süglükdə dəvam,  
Neyçün, aya, nəyə lazıim bu təkapu, bu xüram?  
Əqlin olsun, necə gör bu dəvəran gülməlidir!..*

Bu misraları oxuduqca mən heç bir şəkk-şübhə etmirəm ki, sovet ideologiyası, həmin ideologiya əsasında həyata keçirilmiş «inqilab» və həmin «inqilab»ın təzahürü olan rəsmi-inzibati idarəçilik sistemi Səməd Mənsuru, öz əcəli ilə bu dünyani tərk eləməsəydi, ya güllələməli, ya da Sibirdə çürütməli idi...

*Parça bir cismi-müdəvvərdə doğmuş insan,  
Bir taqım gəlmədədir, bir taqım ifnayə rəvan,  
O gələnlər, yaşayanlar gedəni görməz, aman!  
Bu nə qəflət? Səbəbi rəngdir, ey adəmiyan!  
Rəng qoymuş bu kiçik şeyləri həp sərgərdan,  
Hirsü sövda buna heç verməz aman, gülməlidir!*

Dünyanın nə «dövr», nə «dövran», nə də «dəvəran»ında bir məntiq olmadığı kimi, «gəlib-gedən»i arasında da bir əlaqə, münasibət, sədaqət, varislik etiraf olunmur, hər gələn hakimiyyət tarixi özündən başlayır, əvvəlkinin «torpağını torbayla daşıdırır», «inqilab», «yenilik» deyib qarşısına çıxanı vurub dağıtmadandan, qırıb çatmadan vəcdə gəlir...

*Görə bildinmi bu aləmdə sədaqətdən əsər?  
Kimdə gördün? Nə zaman? Ver bizə də bari xəbər...  
Müstəiddirmi sanırsan şərəfə, sidqə bəşər?  
Hansı bir qüvvə bunu qılmış ona müstəhzər?  
Bəlkə mən səhvəyəm, səhvimi vazeh göstər,  
Yoxsa bu səndəki hiddət, xəfəqan gülməlidir!*

Dünyanın böyük mütəfəkkirləri hər cür inqilabın, xüsusilə onun ölümlə, qanla nəticələnən «qələbə»sinin əlehdarı olmuşlar. «İnqilab» həmişə özünün «nikbin» (və şeytan!) şüərləri, hələ qədim dövrlərdə dahi Aristotelin «Siyasət» kitabında zəngin təcrübənin nəticəsi olaraq ümumiləşdiriyi kimi, «nəticəsiz demokratiya»sı ilə gəlir... Guya «yeni tarix» yazır, ancaq ehtiraslar soyuyandan sonra Tarix öz əvvəlki (və əbədi!) yolu ilə davam edir... Arada xırda, mənasız (və cahil!) bir «nikbinlik» qalır...

*Bu nikbinlik, bu təcahül, bu şəram ağlamalı,  
Xalq təhribinə manədi, müdam ağlamalı!  
Həmi məmnundur özündən, bu, tamam ağlamalı,  
Həmi vermiş fərəsi-nəfsə lücam, ağlamalı,  
Xasü am ağlamalı, püxtərə xam ağlamalı!  
Bunu inkar eləyən mötərizan gülməlidir!*

Şair öz «cavan tənqidçi»sinə əvvəl çox geniş (kainat miqyaslı!) mətləblərdən, sonra cəmiyyətin keçdiyi uzun tarixi yoldan danışır, daha sonra isə lap yaxına gəlib, heç olmasa, dahi Şekspirin «Afinalı Timon» əsərini oxumasını məsləhət görür:

*Rəng bu dəhrdə təmkin eləmişdir bəşəri,  
Gəlməz heç guşədən aləmdə ədalət xəbəri,  
Al da tətbiq elə bir «Timon Afinli» əsəri,  
Gör Şekspir nə deyir, hikmətin ali pədəri:  
Rəngdir, rəng-deyir, -xilqətin ancaq səməri,  
Sarı bir rəngə boyanmış bu cahan, gülməlidir!*

Və müdrik şair, nəticə etibarilə, həm özünün təcrübəsinə (heç də təəccübülu deyil: qısa ömründə üç «epoxa» görmüşdü – əvvəl imperiya hakimiyəti, sonra Xalq Cumhuriyyəti, sonra da Sovetlər Birliyi), həm də özündən böyüklerin tövsiyyəsinə əsaslanaraq bir daha təsdiq edir ki, dünyanın «zat»ından xəbərsiz olan «tazə cavan» tənqidçi yox, hətta «tənqid»inə qalxdığı «Həpsi rəngdir»in müdrik müəllifin özü də «gülməlidir»...

*Rəngi anlatdı mənə təcrübələr çox əyyam,  
Nerəyə baxdım isə, rəng göründü mənə tam,  
Bircə misrada qoyub Xacə bütün bəhsə xitam:  
«Hər kəsi ruzi-behi mitələbəd əz əyyam».  
Cam doldur mənə, ey saqiyi-şəngül, mənə cam,  
Mənə sən gülməliyiz, piri cavan gülməlidir!*

Bu, yalnız «metafizika»nın interpretasiyası deyil, həm də «interpretasiya»nın metafizikasıdır...

## Son söz

Səməd Mənsur, bu da bir sirri-xudadır ki, gələcəyə nikbin baxır, hüququn, haqq-ədalətin qələbəsinə inanırdı. «Oğlum Əhməd Tofiqə vəsiyyətim» (1925) də yazırıdı:

*Bizim də ölkədə, Əhməd, gələr bir öylə zaman,  
Hüquqa malik olar millət, gülər vətənim.  
Hüquq! hüquq!.. Nə gözəl şey!.. Yetişməz isə əlim,  
Mən olmuş olsam, hüquqa həsrətimi,  
Qızıl qiyuddə mənən çəkən əziyyətimi  
O gün məzarıma qoş! Sanma bir ovuc xakim,  
O gün vücudunu gözlər o xaki-qəmnakim.  
Qoşub məzarımə ver, Əhmədim, bəşarətini,  
Duyar qübarım, inan, giriyeyi-səadətini!..*

## Mündəricat

Səməd Mənsurun qayıdışı.....	3
Ön söz .....	13
Mövzuca rəngarəng, ideyalı, məsləkli poeziya.....	17
«Qəzəl de ki»....	23
«Mənə naz et»....	30
Sabirdən sonrakı Sabir .....	36
Milliyyət... Və beynəlmiləliyyət .....	54
«...Doğru halət görmədim»	
«Həpsi rəngdir».....	61
«Dedim... Yenə deyirəm...» .....	73
Son söz.....	78

**«Elm və təhsil» nəşriyyatının direktoru:**  
**professor Nadir MƏMMƏDLİ**

**Operator: *Mərifət Cəfərova***  
**Dizayner: *Zahid Məmmədov***

Çapa imzalanmış: **24.02.2017.**  
Şərti çap vərəqi: **5. Sifariş: № 107.**  
Kağız formatı: **84x108 1/32. Sayı: 200.**

---

Kitab «*Elm və təhsil*» nəşriyyat-poligrafiya  
müəssisəsində hazır diapozyitlərdən çap olunmuşdur.  
E-mail: [nurlan1959@gmail.com](mailto:nurlan1959@gmail.com)  
Tel: 497-16-32; 050-311-41-89  
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4

